

İlham Əliyev:
“Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olublar”



Bax 4

Fransa radiosunda Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı veriliş yayılmışdır



Yekaterina Mikabadze:
“Azərbaycan regionda vacib oyuncudur”



Bax 7



Həsni Məmmədov
“SƏS” qəzeti mənim üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 045 (6010) 6 mart 2020-ci il. Qiyməti 40 qəpik

“Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə növbədən kənar seçkilərin nəticələrini təsdiqləyib



Bax 5

Martin 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumin icası keçirilib. AZƏRTAC xəber verir ki, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası...

“İnanıram ki, yeni parlament İslahatların tərkib hissəsi olacaq”

“Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq etdi. Seçkilərdə uğur qazanıb Milli Məclisə seçilmiş bütün milletlər...”



Bax 6

“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır”

Prezident İlham Əliyev Nahid Bağırovu İsmayılli Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib



Bax 16

“Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir”

2020-ci il futbol üzrə Avropa çempionatı və baş qaldıran koronavirusun bu turnirin keçirilməsinə yaradığı təhlükə Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) Niderlandın paytaxtında keçirilən konqresinin əsas mövzusu olub. AZƏRTAC xəber...

UEFA prezidenti:
“Koronavirus Avro-2020-yə maneə törətməyəcək”

Bax 16

Operativ qərargah: “Daha üç şəxsədə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınır”

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsədə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. AZƏRTAC xəber verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat...



Bax 4



Putin: “Türkiye ilə münasibətləri dəyərləndiririk”

Rusiya Prezidenti Vladimir Putin, Türkiye Prezidenti Recep Tayyip Erdoğanla Moskvada görüşüb. SIA RIA Novosti istinadən xəber... Bax 11

Suriya masalasında görünməyən məqamlar



Bax 6

Ermənistən referendumuna deyil, diktatorluğun leqləşmasına doğru gedir



Bax 12

“Azərbaycanda koronavirusla əlaqədar 500 nəfər karantində saxlanılır”



Bax 11

“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır”

Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. AZERTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, İsmayıllı və Neftçala rayonlarının sosial-iqtisadi inkişafı üçün bir çox layihələr icra edilmişdir:

- Mən siz - birinizi Neftçala, birinizi de İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyecəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir - vətəndaşlarla bir yerde olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək. Əgər siz bu tapşırıqlarımları layiqince yerine yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar.

Ismayıllı və Neftçala rayonlarının sosial-iqtisadi inkişafı üçün bir çox layihələr icra edilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. Hazırda dördüncü proqram icra olunmaqdır və əminəm ki, 2023-cü ilə qədər rayonların infrastruktur və sosial problemləri tamaamile öz həllini tapacaq. Həm qazlaşdırma, həm elektrik enerjisinin təchizatı, həm də kənd yollarının çəkilişi, içmeli su layihələrinin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir və bir çox layihələr icra edilib. Bildiyiniz kimi, bu layihələr mərkəzi icra orqanları tərefindən dövlət investisiya proqramı çərçivəsində icra edilir. Eyni zamanda, sosial obyektlərin tikintisi, temiri de mərkəzi icra orqanları tərefindən həyata keçirilən layihələrdir.

Sizin isə işiniz əsasən rayonda mövcud olan potensialı səfərbər edib, həm iqtisadi artımı təmin etmək, iş yerlərinin yaradılması ilə bağlı əməli addımlar atmaq və rəhbərlik edəcəyiniz rayonlara sərmayənin getirilməsinə nail olmaqdır. Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları men əvvəller də vermişəm. Bəzi rayonlarda bu sahəde yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Ra-



“Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır”

yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürler. Ona görə bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır. Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir. O problemləri ki, müəyyən səbəblərə görə siz özünüz həll edə bilmirsiniz, gerek mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə təkliflər verəsiniz və fəal olasınız.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır ve bunun tezahürləri göz qabağındadır. Bu siyaset şüurlu siyasetdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınma-

ların hərəkətləri ikrəh hissi doğurur. Bütün bu sübutlar göz qabağındadır, nümayiş etdirdilən videogörüntülər, sadəcə olaraq, bəzi meqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyır, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı.

Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq müdafiə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazlı xəstələr məcbur olub bu tamakar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilmelidir ki, bunun axı-

mənəvi degradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılib və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərde rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyələrdən rüşvet tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilir, onların ödəniş kartları götürülür və icra başçısı tərefindən o pullar çekilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədirilir.

Yəni, bir daha demək istəyirəm ki, bu, mənəvi degradasiyanın pik həddidir və bu, hər kəs dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir.

Siz gənc kadrlarınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunaziddə əmələ əl atmadınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayənlərisiniz. Sizin təyinatınız bizim kadr siyasetimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır. Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önemli vəzifələre təyin edilməlidirlər.

“Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında sünə əngəllər törədir. Yaxud da ki, yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürler”

yonlarının potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbə dici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözleməlidirlər. Özləri fəal olmalıdır, özləri investorları tapmalıdır, onları inandırılmalıdır və cəlb etməlidirlər. Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında sünə əngəllər törədir. Yaxud da ki,

yəcaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiyməti alıbdır. Bundan sonra əger kimse dövlət işində, xüsusi icra başçısı vəzifəsində işləmək isteyirse, bax, bu prinsiplər əsas olmalıdır.

Əfsuslar olsun ki, hələ də bunu dərək etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqli məmurlar nəinki xalqın, dövlətin etimadını doğrultmurlar, on-

olacaq. Korrupsiyaya və rüşvətxorluğa qarşı dözlümlük sıfır seviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrat hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvetin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındaki hərəkətləri, onun əynindəki geyim, cinslə, ev paltarında adam iş otağında ola bilər? Rəhber iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların

“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır”

Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib

Əvvəli Səh. 2

Biz köhnə psixologiyani bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagelməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rehbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər size göstərilən böyük etimadı bütövlükde doğrultmasınız bu, eyni zamanda, cəmiyyətdə de məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gəncərlərdir, yeni təfakkürle, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagelməz hallara qarşı ciddi mübarizə aparmaqdır.

Eyni zamanda, ilk növbədə, rayonlarda vəziyyət təhlil edilməlidir. İnsanları narahat edən məsələlər ciddi

araşdırılmalıdır və onların həlli yolları ilə bağlı təklifi hazırlanmalıdır, yaxud da ki, bu məsələlər yerində öz həllini tapmalıdır.

Əgər işlər düzgün qurularsa, rayonların potensialı kifayət qədər böyük ola bilər. Neftçala rayonunda sənaye zonası yaradılıb. Deyə bilərəm ki, rayonların arasında birinci sənaye zonası Sumqayıtdan sonra Neftçala şəhərində yaradılıb və artıq fəaliyyətə başlayıb. Azərbaycanda avtomobilər Neftçalada istehsal olunur və bu sənaye zo-

nasının gələcək inkişafı ilə bağlı konkret təkliflər verilmelidir. Hesab edirəm ki, Neftçalada balıqcılıq sənayesinin çox böyük perspektivi var. Baxmayaraq biz Xəzər dənizinin sahilində yerləşirik, əfsuslar olsun ki, özümüzü balıqla təmin edə bilmirik, idxləndir asılılığımız. Eyni zamanda, balıqcılıq təsərrüfatlarının yaradılması geniş vüsət almayıb. Mövcud olan təsərrüfatların böyük hissəsi çox primitiv səviyyədədir. Ona görə balıqcı-

orada da turizm infrastrukturunun yaradılmasına ehtiyac var. Əlbəttə ki, kənd təsərrüfatı Azərbaycanın hər bir rayonunun önemli sahəsidir, eməktutumlu sahədir. Bu sahəyə də diqqət yetirilməlidir.

O ki qaldı, İsmayıllı rayonuna, hesab edirəm ki, İsmayıllı rayonunun əsas inkişaf potensialı turizm və kənd təsərrüfatı ilə bağlıdır. İsmayıllı rayonunun çox mənzərəli, səfali yerləri, zəngin təbiəti vardır. Ona görə

lər üçün Lahicə gəlmək imkanı daha da genişdir. Eyni zamanda, Lahic qəsəbesinin qazlaşdırılması, yeni məktəbin tikintisi həll olunub. Bismi digər tarixi kəndimiz olan Basqalın tarixi ırsının qorunması ilə bağlı mənim tərəfindən müvafiq Sərəncam imzalanıb. Bu da bu kəndin tarixinə, keçmişinə və zəngin mədəni ırsına Prezident tərəfindən verilən yüksək qiymətdir. Çünkü çox nadir hallarda Prezident tərəfindən hansısa kəndin inkişafı ilə bağlı Sərəncam imzalanır.

Düzdür, bu məsələlər daim diqqət mərkəzindədir. Hər bir kənd mənim üçün doğmadır və ezzidir, amma Azərbaycanın müxtəlif bölgelərdə tarixi yaşayış yerləri vardır ki, onlara dövlət tərəfindən xüsusi qayğı göstərməlidir. Basqal kəndinin gələcək inkişafı ilə bağlı əsas amillər tarixi keçmişimizi qorumaq və turizm imkanlarımızı genişləndirməkdir.

Bir sözə, hesab edirəm ki, kənd təsərrüfatı və emal sənayesi sahəsində böyük imkanlar var və siz çalışmalısınız ki, bu rayonlarda gedən işlər yaxın zamanlarda öz nticəsinə versin. Sizin fəaliyyətinizdə bax, bu amillər əsas rol oynayacaq - vətəndaşların məmənluğunu, rayonların inkişafı, iqtisadi-sosial göstəricilər və investisiyaların cəlb edilmesi.

Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız.

“Təsəvvür edin, rayonun ən zəngin insanlarınından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq”

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir

Prezident İlham Əliyev Gürcüstanın Müdafiə nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5-də Gürcüstanın Müdafiə naziri İraklı Qaribaşvilini qəbul edib. AZERTAC xəber verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmənluq ifade olundu. Ölkələrimizin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurgulandı, Cənub Qazax Dəhlizinin uğurla reallaşmasının önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığı, investisiya qoşuluşunun əlaqələrimizin inkişafına töhfə verdiyi bildirildi.

Rəsmi xronika

Prezident İlham Əliyev Mirhəsən Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Nahid Bağırovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər bir Sərəncamı ilə Mirdaməd Mirsadiq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Şəmkir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsində keçən hissəsində avtomobilərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağıının tikintisi ilə əlaqəli Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Ağstafa rayonunun Sadıqlı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.



İlham Əliyev: "Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olublar"

Prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətlə Azərbaycan qadınlarını təbrik edib. AZƏRTAC xəbər verir ki, təbrikdə dövlətimizin başçısı Azərbaycan qadınlarının tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olduğunu bildirib. Prezident qeyd edib ki, xalqımızın əslər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində qadınların misil-siz xidmətləri var.

Yeni cəmiyyət quruculuğu şəraitində ictimai fəaliyətlərin gücləndirirək sosial-mədəni həyatda yaxından iştirak etmələri Azərbaycan qadınlarının yüksək intellektual seviyyəsinin aydın təzahürüdür. Azərbaycanın dövlət məstəqiliyinin bərpasından sonra da onlar sosial fəaliyyətlər ilə seçilib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı naiyyətlər qazanıblar. Qloballaşmanın ənənəvi deyərlər sistemini sürətli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə

müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisiyi principini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər səfərflərinin yolunu şərəfle davam etdirirler.

Təbrikdə qeyd edilib ki, respublikamızda təşəbbüs-kar qadınlarımızın öz yaradıcı potensiallarını gerçekləşdirmələri üçün əlverişli zəmin mövcuddur. Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmış fəaliyyətləri ilə onlar yeniləşən ölkəmizin ahengdar yüksəlişinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Qadınlarımızın hazırkı ictimai mövqeyi və işgüzar nüfuzu vahid məfkurə ətrafında birləşmiş cəmiyyətimizin mühüm realıqlarından biridir.

"Əminəm ki, siz hər zaman olduğu kimi bundan sonra da övladlarımızın milli mənəvi dəyərlərə hörmət, Vətəne məhəbbət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək və Azərbaycanın inkişaf salnamesine parlaq sahifələr yazacaqsınız. Bayramınız mübarək olsun!", - deyə dövlətimizin başçısı təbrikdə bildirib.


Fransa radiosunda Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı veriliş yayılmışdır

Fransanın "Radio Grand Ciel" (<https://radiograndcier.fr/>) radiosunda "Azərbaycanda parlament seçkiləri" adlı veriliş yayılmışdır. AZƏRTAC xəbər verir ki, verilişdə əvvəlcə ölkəmizin coğrafiyası haqqında ətraflı məlumat verilib.

Parlament seçkilərində namızədlerin, xüsusilə qadın namızədlərinin, mütəxəssis partiyaların təmsilciliyinin və siyasi partiyaların sayı təqdim edilib. Parlament seçkilərini izləmək üçün ölkəməze gəlmiş müşahide missiya-larının seçkiləri yüksək qiymətləndirildikləri qeyd olunub.

Jurnalist Alen Rumestand Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münasibəsi, eləcə də torpaqlarımızın işğal edilməsi haqqında məlumat verib. Bildirilib ki, beynəlxalq təşkilatlar tərəfindən erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması ilə bağlı qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.

Məqalədə Dağılıq Qarabağdan



didərgin salınmış azərbaycanlıların vəziyyətinə toxunulub, ATƏT-in Minsk qrupunun həmsedrlərinin mü-

naqışının həlli istiqamətində səyləri ni daha da gücləndirməsinin əhəmiyyətindən söz açılıb.

Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib

Martın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri İraklı Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, görüşdən əvvəl Gürcüstan nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin məstəqiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın mezarlarını ziyaret edərək əklil və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Gürcüstanın Müdafiə naziri fəxri qarovulun öndən keçidkən sonra hər iki ölkənin dövlət himnləri səslenəndirilib. Protokola uyğun olaraq İ.Qaribaşvili "Şərəf kitabı"nı imzalayıb.

Geniş tərkibdə keçirilən görüşdə general-polkovnik Zakir Həsənov strateji tərəfdəşligimizin yüksək səviyyədə olduğunu və bunun



təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi quaruları formatında aparıldığı qeyd edən Z.Həsənov bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Müdafiə naziri Ermənistən regional sabitliyə ciddi təhdid təşkil etdiyini, işgalçi ölkənin dövlət səviyyəsində da-im separatizmi dəsteklədiyini diqqətə çatdırıb. Nazir beynəlxalq təşkilatlarda Azərbaycanı dəsteklədiyinə və ərazi bütövlüyünü tənqidinə görə gürcü xalqına bir daha minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanır və dəstekləyir.

Azərbaycana səfər etməsində məmənunluğunu bildirən İraklı Qaribaşvili bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bir daha vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın Müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zərurılıyini xüsusi qeyd edib.

Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

İdlibdə daha bir türk hərbçi şəhid olub



Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində antiterror əməliyyatı aparan birliklərindən idlibdə bir şəhid olub. SİA Türkiye KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Qaziantep valisi məlumat yayıb. Hələlik hərbçinin hansı şəraitde həlak olduğu barədə məlumat yoxdur.

Operativ qərargah: "Daha üç şəxsəd koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb"



Iran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsəd koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb. Bildirilir ki, həmin şəxslərdən biri 1988-ci il təvəllüdü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusü rejimli xəstəxanaya yerləşdirilənlər. Hazırda pasientlərin vəziyyəti kafidir, hərəkətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İndiye qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhəeti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

**Martin 5-də Fərhad
Abdullayevin sədr
liyi ilə Azərbaycan
Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun
iclası keçirilib.**

AZƏRTAC xəber verir ki, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraati qaydasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisine keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolunun Azərbaycan Respublikası Konstitusiyasının 86-ci, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 54-cü maddələrinə müvafiq olaraq, seçki məcəlləsinin tələblərinə uyğunluğu və seçkilərin yekunlarının təsdiq olunmasına dair xüsusi konstitusiya icraati qaydasında MSK-dan daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib.

Iclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının teyin edilməsi, keçirilməsi və yekunları barede məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılmış və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib və həmin gün seçkilər keçirilib. Seçki məcəlləsinin 171.2 maddəsinə əsasən MSK səsverme günündən ən gec 20 gün müddətində daire seçki komissiyalarının protokollarını, bu məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə yoxlayır və 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusyanın 186-ci maddəsinə görə Milli Məclisə seçkilərin nəticələrinin düzgünlüyünü ümumi qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiqləyir. Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq ediləməsi məsələsinə baxılması üçün səsvermenin ümumi yekunları haqqında MSK-nin, habelə daire seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə fevralın 25-də Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsinin digər məruzəçi hakimi Rəfael Qvaladze çıxış edərək işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər barede məlumat verib. Diqqət çatdırılıb ki, Konstitusiya Məhkəməsi seçki məcəlləsinin 171.3-cü, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 54.4-cü maddələrinə uyğun olaraq, MSK tərəfindən təqdim edilmiş sənədlərin seçki məcəlləsinə uyğunluğunun yoxlanılması üçün mütxəssislər cəlb edib, Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki Apel-



Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib



yasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Prokurorluğunun seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib. Müraciətlər əsasında məhkəmələrdə baxılan işlər seçkilərin ümumi nəticələrinə dair MSK-nin protokoluna heç bir təsir göstərməyib. Bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb.

Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründə başlayaraq görülən işlər barede ətraflı məlumat verib. MSK sədri deyib ki, 2019-cu il dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər elan olunub və 2020-ci il fevralın 9-na təyin edilib və həmin gün seçkilər keçirilib. Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan olan MSK dərhal fəaliyyətə başlayıb və təqvim planını təsdiq edib. Avropa Şurasının Bakı ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaş-

ları cəlb edilməklə, müxtəlif seçki subyektlərinin, KIV təmsilçilərinin, aşağı seçki komissiyasının üzvlərinin maarifləndirilməsi istiqamətində müxtəlif səpkili tədbirlər keçirilib. Seçkilər elan edildikdən sonra deputatlıq namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başlayıb. Seçki hüququ olan bütün vətəndaşlar üçün lazımi şərait yaradılıb. Seçkilər tarixində ilk dəfə namizədlərin və Azərbaycan ictimaiyyətinin seçkilərdə iştirak etmək baxımından yüksək aktivliyi müşahide olunub.

MSK sədri qeyd edib ki, seçki bülletenlərinə 1314 namizədin adı daxil edilib. Deputatlıq namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi şəffaf və açıq şəkildə həyata keçirilib və iştirak etmək arzusunda olan bütün namizədlərə təşviqat və təbliğat üçün lazımi şərait yaradılıb. Bülletenlər vaxtında hazırlanaraq məntəqə seçki komissiyalarına çatdırılıb. Milli Məclisə seçkilər 125 seçki dairesi və 5573 seçki məntəqəsi üzrə keçirilib.

Vurğulanıb ki, Milli Məclisə keçirilən seçkiləri coxsayılı müşahidəçilər və beynəlxalq KIV təmsilçiləri izləyiblər. Səsvermə günü seçkilərin nəticələrinə ciddi təsir edəcək hansısa xoşagelməz hal-

larla bağlı MSK-ya məlumat daxil olmayıb. Respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində - bütün məntəqələrin təxminən 10 faizində səsvermə prosesini internet vasitəsilə canlı izləməyə imkan verən web-kameralar quraşdırılıb. MSK-ya səsverməyə qədər və sonra daxil olan müraciətlər araşdırılıb və onlarla bağlı müvafiq qərarlar qəbul edilib. Daxil olan müraciətlərin şəffaflı və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə dörd seçki dairesi üzrə seçkilərin nəticələri etibarsız sayılıb. Müxtəlif mənbələrdən - sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar

quq üzrə fəlsəfə doktoru Nəsib Şükürov, mütəxəssis qismində dəvət olunan Dövlət Statistika Komitesinin Aparatının baş məsləhətisi Ulduzə Həmidova çıxış edərək bildiriblər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş 121 dairə seçki komissiyasının protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam uyğun tətbi edilib. Bu, 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisində növbədənkənar

seçkilərin nəticələrini təsdiqləməyə əsas verir.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmek üçün müşavirə otağına keçiblər.

İclasın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisə seçkilərin nəticələrinə dair yekun qərarı elan edib.

Qərara əsasən, 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri təsdiqlənib.

Konstitusiya Məhkəməsinin bu qərari elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən leğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumun iclasını bağlı elan edib.

Daha sonra Məzahir Pənahov sualları cavablandırıb, Plenumun iclasında iştirak edən ekspert və mütəxəssislərin rəyləri dinlənilib. Ekspert qismində dəvət olunan Baki Bəylər Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hü-

Əli Əhmədov: "İnanıram ki, yeni parlament islahatların tərkib hissəsi olacaq"

Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələri ni təsdiq etdi. Seçkilərdə uğur qazanıb Milli Məclisə seçilən bütün millət vəkili təbrik edirəm.

Bu seçimlərdə Yeni Azərbaycan Partiyasının 70 nümayəndəsinin parlamentdə təmsil olunması hüquq qazanması hər şeyden əvvəl seçicilərin Prezident İlham Əliyevə, onun həyata keçirdiyi siyasetə dərin inamının ifadəsi kimi qiymətləndirilməlidir". SİA-nın verdiyi məlumatə görə, bu fikirləri Baş nazırın müavini, YAP-in Sədr müavini, icra katibi Əli Əhmədovun özünün rəsmi facebook səhifəsində bu gün Kons-



titusiya Məhkəməsinin Milli Məclisə seçkilərin nəticələrini təsdiq etməsi barədə qərarı ilə bağlı paylaşımında yer alıb.

Əli Əhmədov qeyd etmişdir ki, Milli Məclisə keçirilən seçkilərin nəticələrinin ortaya qoyduğu digər müüm həqiqət insanlığımızın Prez-

dent İlham Əliyevin həyata keçirdiyi islahatlar və yenidənqurma kursunu dəstekləməsində ifadə olunur. İnanıram ki, artıq yeni tərkibdə fəaliyyətə başlayacaq parlament ölkəmizdə uğurla həyata keçirilən islahatların tərkib hissəsi olacaq. "Parlament seçkilərinin qeyd edilməli digər nəticəsi "boykotçuların" ağır məglubiyətə uğraması hesab oluna bilər. Radikalın xalqdan heç bir dəstək ala bilməməsi cəmiyyətimizdə radikalizmə yer olmadığını bir daha təsdiq etdi. Bu günlərdə fəaliyyətə başlayacaq Milli Məclisə Azərbaycanın inkişafı və yüksəlişi naminə böyük uğurlar arzulayıram" - deyə, Əli Əhmədov qeyd edib.

Bütün odlu mühərbielerin arxasında daha böyük və görünməyən proseslər baş verir. Düşünürəm ki, Türkiye Ordusunun Suriyada gedən əməliyyatlarda aktiv iştirak etməsi qardaş ölkə üçün sonuncu limitdir.

Baş verenlərdən sonra Türkiye geri çəkilsə, həmin qüvvələrin qarşısında müdafiə olunmağa başlasa idi o zaman özünü, eləcə də ordusunun məglubiyəti, hazırlı proseslərdən geri çəkilməsi olardı". Bu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik Mərkəzinin rəhbəri, siyasi ekspert Rəsim Quliyev deyib. O bildirib ki, baş verenlərdə Türkiye-nin başqa yolu yox idi: "Türkiyənin əməliyyata başlamışdan öncəki vəziyyətə nəzər salıqda görərək ki, Suriyada ABŞ-ıla Rusiya arasında mühərbiə gedirdi və orada daha çox müxtəlif -

Suriya məsələsində görünməyən məqamlar



PKK, YPK, İŞİD və digər adalar altında terror qrupları vəziyyətə nəzarət edirdilər. Belə olan halda bu, Türkiye üçün çox ciddi tehlükə sıqnalı idi".

Ədalət və İnkışaf Partiyası (AKP) hakimiyətə gələnə qədər Türkiyənin dəfələrlə hakimiyət böhərəni ilə üzləşdiyini, ciddi terror hadisələrinin baş verdiyini xəttaldan ekspert söyleyib ki, AKP hakimiyətə gəldikdən sonra qardaş ölkədə stabil-

lik yarandı və orada daxildə terrorla mübarizə aparılmağa başlandı: "Bu gün Türkiyənin daxilində demək olar ki, terror faktları qeydə alınır. Bu da o deməkdir ki, qardaş ölkə terrorçuları sıxışdıraraq öz səhədlərindən kənarlaşdırıb illib. Əger bu gün Türkiyə Suriya məsələsinin həllində kənardə qalarsa, o zaman bu qardaş ölkə üçün gələcəkdə problemlər yarada bilər. Belə olan halda, Türkiyə məsələnin həllində iştirak etməli idi". R.Quliyev qeyd edib ki, Türkiye ordusunun, əsgərinin şücaəti ilə özünün Suriyadakı mövcudluğunu sübut etmək məcburiyyətində idi: "Bunu etdikdən sonra Türkiye son istifadə edə bi-

ləcəyi addımları atdı. Onlardan biri də qacqınlarla bağlı idi. Əger dünənə qədər Avropa qacqınlar problemi ilə danışqlar prosesinə gedirdi, bu gün Türkiye prezidenti bu danışqlara da son qoyma".

Türkiyə və Rusiya liderləri arasındaki görüşə gəlincə Mərkəz sədri vurğulayıb ki, həm Rusiya prezidenti Vladimir Putin, həm də Türkiyə dövlət başçısı Recep Tayyib Erdoğan şəxsiyyəti, xarizması bu danışqların heç də asan olmayacağına dəlalet edir: "Düşünürəm ki, danışqlar konkret olacaq, sövdələşmələrin əldə olunağına güman etmərim. Həsab edirəm ki, danışqlarda əsas müzakirə sərhədlərlə bağlı olacaq".

Nailə Məhərrəmova

Vüqar Rəhimzadə: "Vətəndaşların sağlamlığı hər zaman dövlətimizin başçısının diqqət mərkəzindədir"

Son illər Azərbaycanda aparılan uğurlu islahatlar ümumi inkişafa böyük töhfələr verməklə yanaşı, regionların simasını əsaslı şəkildə dəyişir, insanların sosial şəraitini daha da yaxşılaşdırır. Möhtərəm Prezidentimiz mütəmadi olaraq ayrı-ayrı rayonlara səfərlər edir, insanların görüşür, onların problemlərini, qayğılarını öz dillərindən eşidir və həlli ilə bağlı ciddi tapşırıqlar verir. Bununla Prezident Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında olduğunu nümayiş etdirir. Elə dövlətimizin başçısının regionlara son səfərləri də bunu sübut edir.



Son günlər dünya gündəmini zəbt edən koronavirus tehlükəsinə, kütləvi tədbirlərin məhdudlaşdırılmasına baxmayaraq, dövlətimizin rəhbəri regionlara səfərlərini təxirə salmadı. Hətta xüsusi olaraq vurğulamaq lazımdır ki, bu səfərlər digərlərindən daha genişməyən və uzunmüddətli oldu. Möhtərəm Prezidentimiz bir neçə rayonda müxtəlif obyektlərin açılışında iştirak etdi, insanlarla görüşdü. Bütün bunlar bir daha insan amilinin Azərbaycanda dövlət siyasetinin əsas istiqaməti olduğunu sübut edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası

(YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyleyib.

Vüqar Rəhimzadə bildirib ki, həzirdə ölkəmizdə səhiyyə xidmətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır: "Bu gün nəinki paytaxtda, ayrı-ayrı rayonlarda ən yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş müasir tipli səhiyyə ocaqları istifadəyə verilir. Məqsəd insanlara göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə möhtərəm Prezidentimiz Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak et-

məsi bir daha göstərdi ki, ölkəmizdə müasir səhiyyə infrastrukturunu formalasdırılır və vətəndaşların sağlamlığı hər zaman diqqət mərkəzindədir. Son 16 ildə bölgelərdə 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub, 5 xəstəxananın tikintisi davam edir. Ümumilikdə ise ötən 16 ildə ölkədə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Qeyd etdiyimiz statistik rəqəmlər dediklərimizin əyani göstərisidir".

"İki sahil" qəzetinin baş redaktoru eləvə edib ki, hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarətdədir: "Məlum olduğu kimi, möhtərəm Prezidentimizin göstərişi ilə Nazirlər Kabinetin yanında xüsusi operativ qərargah yaradılıb, təxiresalınmaz tədbirlərin görülməsi üçün 10 milyon manat ayrılib. Tədris, telim-terbiyə müəssisələri müvəqqəti bağlanılıb, maarifləndirmə işləri davam etdirilir, kütüvə tədbirlər təxirə salınıb, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Bir sözə, vəziyyət tam nəzarət altındadır".

“Ötən il ölkə ərazisində qanunsuz olan və yaşayın əcnəbilərin sayı 4681 nəfər olub”

YAP İcra Katibliyində Dövlət Migrasiya Xidmətinin rəisi Vüsal Hüseynov mətbuat konfransı keçirib

Martın 5-də Yeni Azərbaycan Partiyasının icra Katibliyində Azərbaycan Respublikası Dövlət Migrasiya Xidmətinin rəisi Vüsal Hüseynov mətbuat konfransı keçirib. Mətbuat konfransında Dövlət Migrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilde və bu ilin iki ayında mqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr barədə etrafı məlumat verib.



V. Hüseynov bildirib ki, ölkə rəhbərliyi tərəfindən Dövlət Migrasiya Xidmətinin qarşısına qoyulan tapşırıqlar ötən il də uğurla yerinə yetirilib. Onun sözlərinə görə, şəffaflığın və vətəndaş məmənunluğunun artırılması, qanunvericiliyin təkmiləşdirilməsi, daha da sadəşdirilməsi, əcnəbələrin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, ölkədə mqrasiya proseslərinin idarə edilməsində innovasiyaların tətbiqi istiqamətində müüm tədbirlər həyata keçirilib, yeni sosial layihələr reallaşdırılıb.

V. Hüseynov Dövlət Migrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumat verib və qeyd edib ki, ötən il ümumilikdə Dövlət Migrasiya Xidmətinə edilən müraciətlərdə artım dinamikası müşahidə olunur. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşayınlardada 10 faiz, iş ica-zəsi alanlarda 8 faiz artım müşahidə edilib.

Bundan başqa, ötən il qacqın statusu almaq üçün DMX-ye müraciət edənlərin sayıda 7 faiz artım qeyd edilib. Əcnəbələrin ölkədə qanuni olmaları və yaşamları üçün yaradılmış şərait, cümlədən mqrasiya məsələləri ilə bağlı aparılan məlumatlandırma işləri nəticəsində keçən il Dövlət Migrasiya Xidməti tərəfindən mqrasiya qanunvericiliyinin təleblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarlar 23 faiz azalıb.

Xidmət rəisi deyib ki, 2019-cu il Dövlət Migrasiya Xidmətinin fəaliyyətində ilk dəfə olaraq sosial layihələrin icrası da prioritət olub. Migrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, "Migrasiya könüllüləri" İctimai Birliyi və Gənclik İnkışaf Forumu gənclərin mqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına töhfə verib. Həmçinin gənclərə Xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılıb.

Diqqətə çatdırılıb ki, 2019-cu ildən fasilesiz iş rejimine keçən Çağrı Mərkəzi həftənin hər günü 24 saat ərzində vətəndaşların zənglərini qəbul edir. Bu mündət ərzində zənglərin sayı 110 min 268 olub. Xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, "ASAN xidmət indeksi"ni təşkil edən məyarlar üzrə qiymətləndirilmənin yekunlarına görə Dövlət Migrasiya Xidməti son iki ildə ən yüksək neticə göstərib və ilk sırada yer alıb.

Vurğulanıb ki, ötən il Azərbaycanda qanuni əsaslarla olan və yaşayınların sayı 232 min 692 nəfər olub. Bunlardan 97 min 293 nəfəri qeydiyyata alınmaqla ölkədə 15 gündən artıq yaşayınlar, 135 min 399 nəfəri turizm və digər məqsədlərlə ölkəyə 15 gündən az müdətde gələnlərdir. O bildirib ki, 2019-cu ildə 97 min 293 nəfər qeydiyyata alınmaqla ölkədə olan və ya müvafiq sənəd əsasında yaşayınlardır. 2018-ci illə müqayisədə bu rəqəmdə 12 faiz artım müşahidə olunub. Ötən il ölkə ərazisində qanunsuz olan və yaşayın əcnəbilərin sayı 4681 nəfər olub. Bu da 2018-ci illə müqayisədə 31 faiz azalma deməkdir.

Ötən il Azərbaycanda mqrasiya qanunvericiliyinin tədbirlərini pozan əcnəbilərin sayı 14 min 834 olub. Bu da əvvəlki illə müqayisədə 23 faiz azalma deməkdir.

Xidmət rəisi onu da bildirib ki, DMX-nin Qanunsuz Migrantiňan Saxlanılması Mərkəzində 2019-cu il ərzində 1237 əcnəbi saxlanılıb. Bu, 2018-ci illə müqayisədə 30 faiz azalma deməkdir.

Daha sonra Dövlət Migrasiya Xidmətinin rəisi jurnalistlərin suallarını cavablandırıb.

“Cənub Qaz Dəhlizi”: dünyaya açılan enerji qapısı



Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” tam istismara veriləcəkdir. Bu, bizim növbəti böyük tarixi qələbəmiz olacaqdır”

Bu il Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturunu layihəsi olan “Cənub Qaz Dəhlizi”nin istismara verilməsi üçün həlliçidi ildir. “Cənub Qaz Dəhlizi” çox sayıda müxtəlif məraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürekkeb layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”, ilk dəfə olaraq, Xəzər regionundakı qaz təchizatını Avropa bazara na birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. “Cənub Qaz Dəhlizi” dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddiyalı layihələrdən biridir.

2015-ci ildən başlayaraq bu il də, Bakıda ənənəvi olaraq, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərcivəsində nazirlərin VI toplantısı keçirilib və toplantıda 13 ölkənin selahiyətli nümayəndələri, çoxsayılı enerji şirkətləri və maliyyə qurumları iştirak edib. Bu da təsadüfi deyil. Çünkü “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində strateji amildir. Dəhlizi yaradan üç kəmərin ümumi uzunluğunun 3500 kilometr olması, layihənin ümumi dəyerinin 40 milyard dollara yaxın vəsait təşkil etməsi faktları da deyilənlərə əyani misaldır. “Cənub Qaz Dəhlizi”ndə yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiye, Albaniya, Yunanistan, Bolqarıstan və İtalya iştirak edir. Beynəlxalq maliyyə qurumlarının, ABŞ-in, Böyük Britaniyanın və Avropa İttifaqının dəstək verdiyi layihə bu il uğurla tamamlanacaq. Belə ki, dörd seqmentdən üçü artıq fəaliyyətdədir. “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin başa çatdırılması 2018-ci ilin may ayında Bakı yaxınlığında Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin tətənəli açılışına imkan verdi. Təxminən, bir ay bundan sonra TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istifadəyə verildi. 2019-cu ilin sonunda isə Türkiyənin ərazisi ilə 1850 kilometr məsafə boyu uzanan bu kəmər Yunanistan sərhədində çataraq TAP-a qovuşdu. TAP-in çəkilişi də artıq başa çatmaq üzrədir. İşlərin 92 fai zi tamamlanıb.

Prezident İlham Əliyev keçirilən görüşdə çıxışında bildirib ki, Məşvərət Şurasının son illərdə səyləri gücləndirilib və “Cənub Qaz Dəhlizi”nın reallaşmasına mühüm töhfə verib. Dövlət başçısı bildirib ki, “Cənub Qaz Dəhlizi”nə üzv ölkələrin tərkibi ümumi məqsədləri birləşdirir. Azərbaycan Prezidenti layihənin keçdiyi tarixi yola nəzər salaraq, deyib ki, bu layihə əsasında əməkdaşlığın nadir formatı yaradılıb:

“Bu əməkdaşlıq formatının təşəbbüskarı Azərbaycandır”

Bu yerde bir məqamı da vurgulamaq lazımdır ki, dövlət başçıs “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini xüsusi qeyd edib. Dövlətimizin başçısı deyib: “Biz keçən ilin uğurlarını qeyd edərək TANAP layihəsinin Avropa sərhədine çatdırılmasını mütləq qeyd etməliyik. Bu, tarixi hadisədir, bu, tarixi layihədir. “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi olan TANAP, demək olar ki, tam istifadəyə verilmişdir. Keçən ilin noyabr ayında biz Türkiyə-Yunanistan sərhədindəki mərasimdə bu layihənin tam istismara verilməsini qeyd etmişdik. Ondan əvvəl TANAP-in Türkiyəyə çatdırılmasını qeyd etmişik. Bu, doğrudan da, tarixi layihədir. Bu layihə artıq “Cənub Qaz Dəhlizi”nın dördüncü seqmenti olan TAP layihəsinin uğurlu inkişafını və başa çatmasını şərtləndirir. Əminəm ki, bu il bu nəhəng infrastruktur layihəsi - uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən “Cənub Qaz Dəhlizi” tam istismara veriləcəkdir. Bu, bizim növbəti böyük tarixi qələbəmiz olacaqdır”.

Bəli, bu, real faktordur. Başqa cür desək, “Cənub Qaz Dəhlizi” layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının təməqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Boru Kəməri

vasitəsilə Türkiye və Cənubi Avropana ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropana qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.

“Cənub Qaz Dəhlizi” boru kəməri sistemi ele layihələndirilib ki, gələcəkdə mümkün elave qaz həcmərinin təchiz edilə biləcək üçün onun ötürüçülük gücün öz ilkin ötürüçülük gücünün iki misli qədər artırıla bilər. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan ötən beş il ərzində “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirəre bildi. 2018-ci ildən isə layihə kağız üzərindən işlək bir layihəyə çevrildi. Bu olmasayı, Azərbaycan özünün böyük qaz yataqlarını işlədə bilməyəcəkdi. Çünkü gərek infrastruktur olsun ki, həmin layihələr işləsin və ölkəyə vəsait qazandırsın. Diğer tərəfdən, o layihələri işlətmək üçün investorların kapital qoyması çox vacib idi. “Cənub Qaz Dəhlizi”nin en böyük əhəmiyyəti də budur.

Ekspertlərin sözlərinə görə, bir il dən sonra bu layihə tam gücü ilə işləyəcək, növbəti 10 ildə isə mərhələ mərhələ genişləndiriləcək. Kəmər həzirdə ilde 16 milyard kubmetr ötürme gücünə malikdir. Tədricən isə onun layihə gücü 31 milyard kubmetr səviyyəsinə çatdırılacaq. Növbəti mərhələlərdə digər qaz yataqları da ora cəlb ediləcək.

“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində önemli rolü

Bu gün həyata keçirilən uğurlu işlər onu göstərir ki, Azərbaycanın coğrafi mövqeyi onun tranzit potensialını daha da artırır. Belə ki, xüsusilə de beynəlxalq boru xətləri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” Azərbaycanın enerji resurslarının ixrac imkanlarını artırır. Çünkü “Cənub Qaz Dəhlizi” layihəsi çox əhəmiyyətli bir layihədir. Gələcəkdə də bu, Avropanın enerji təhlükəsizliyində önemli rola malik bir layihə olacaq. Öləkə başçısı da sözügedən toplantıda bunu, xüsusilə vurğuladı. Azərbaycanın belə bir böyük tranzit imkanlarına, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı, iştirakçı olması, təbii ki, ölkəmizin dünya üçün əhəmiyyətini bir daha artırır.

RƏFIQƏ HÜSEYNNOVA

Əli Əhmədov Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə görüşüb

A zərbaycan Respublikası Baş nazirinin müavini, YAP-in Sədr müavini - İcra katibi Əli Əhmədov Martin 5-də Britaniyanın Azərbaycan-dakı fövqələdə və selahiyətli səfiri Ceyms Sharp ilə partiyanın İcra Katibliyində görüşüb. SIA-nın verdiyi məlumatə görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlərə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP-in Sədr müavini Əli Əhmədov Azərbaycan ilə Britaniya arasındaki əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir. YAP Beynəlxalq əlaqələr şöbəsinin müdürü, Milli Məclisin deputati Sevinc Fətəliyeva görüşdə iştirak edib.



Yekaterina Mikabadze: “Azərbaycan regionda vacib oyuncudur”

A zərbaycan regionda vacib oyuncudur və Gürcüstan qonşu ölkə ilə məhsuldar iqtisadi əməkdaşlıq həyata keçirir. AZERTAC xəber verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın iqtisadiyyat və Dayanıqli inkişaf nazirinin müavini Yekaterina Mikabadze deyib. Onun sözlərinə görə, Gürcüstanın və Azərbaycanın böyük ambisiyalı planları var və onlar birgə səylərlə rellaşdırılmalıdır. Ölkələr arasında iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial var. “Ölaqələrin daha da inkişaf etdirilməsindən hər iki dövlət və xalq faydalara əldə edir”, - deyə nazir müavini vurğulayıb.



Polşanın turizm portalında Azərbaycan qonaqpərvərliyi ilə bağlı məqalə dərc olunub

P olşanın travelozercy.pl portalında Azərbaycana səyahət edəcək turistlər üçün faydalı məlumatlarla zəngin olan məqalə dərc olunub. AZERTAC xəber verir ki, məqalə əsasən Bakıdan kənara səyahət etmək istəyənlər üçün maraqlı olacaq. Belə ki, yazıda görməli yerlər, kirayə avtomobil və evlər, dadılmasi mütələq olan mətbəx nümunələri ilə bağlı məlumatlar yer alıb. Qeyd olunur ki, hər bir azərbaycanlı sizi açıq ürəkə süfrəsinə dəvət edəcək, yolda qalsanız evinə aparacaq, sizinlə ən son tikəsini bölüşəcək.

Məqalədə azərbaycanlılar barədə məlumatlar olduqca qururvericidir. Polşalı turistlər yerli əhalinin mehribanlığı, qonaqpərvərlik və əlbəttə təhlükəsizlik barədə fikir-lərini bölüşüb'lər.

DSX: Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində sərhədçi əsgərimiz şəhid olub

A zərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsinə həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxribatları davam edir.



Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZERTAC-a bildirilib ki, Martin 5-də saat 19:10 radelerində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığında sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Orxan Nazim oğlu Paşazadə yaralanıb, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliye edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tənənmiş sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rehbərliyinin üzərndədir. Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.

Virus epidemiyaları və Azərbaycan - tarixdə və indi

Epidemiyalar ve insanlar tarixdə mövcudatın ayrılmaz, bir-birini təqib edən və bir-birini stimullaşdırın, yaşadan hissələridir. Hazırda dünyanın birinci mövzusuna çəvrilmiş koronavirus epidemiyası dünya düzənине hansı təsir göstərir, planetin bir parçası olan Azərbaycanda yaşayan vətəndaşımızın taleyi və dünyada yaşayan azərbaycanlıların taleyi necə olacaq sualları instinkтив özünümüdüfə, vətəndaş birlüyü və cəmiyyətin müdafiə olunması psixologiyasından irəli gələrək ilk düşündürүүçü suallardır. Çünkü epidemiyalara qarşı müdafiənin təşkili fərdi hazırlıq və keyfiyyətlərə deyil, cəmiyyətin və toplumların şüurlu, elmi yanaşması və mənəvi-ruhi iradəsi ilə birgə müdafiə və mübarizənin təşkili ilə mümkündür.

Koronavirustan önce baş veren epidemiyə və digər kütlevi ölüm saçan vasitələrin tarixi və coğrafiyasına qısa nəzər salarkən bir çox maraqlı faktlar ortaya çıxır. Vəba çox qədim tarixə malik bir xəstəlikdir. Vəba haqqında e.e. 5-ci əsr aid yazılar (sanskrit dilində) aşkarlanmışdır. Tarix boyunca çoxlu sayıda vəba epidemiyası baş vermişdir. Vəba epidemiyası, çox güman ki, ilk dəfə Hindistan yarımadasında başlamışdır. Hələ e.e. 5-ci əsrde Qanq çayı deltəsində yaşayan insanlar vəba haqqında yazmışlardır. Xəstəlik ilk dəfə 1817-ci ildə Rusiyaya ticarət yolları ilə (həm quru, həm də su vasitəsilə) yayılmışdır. Daha sonra vəba Avropanın digər hissələrinə, Avropanın Şimalı Amerikaya və bütün dünyaya yayılmışdır.

Ötən 200 il ərzində 7 vəba pandemiyası baş vermişdir. Ən sonuncusu İndoneziyada 1961-ci ildə başlamışdır. Xəstəlik bir neçə dəfə ciddi şəkildə baş qaldırılmışdır. Xəstəlik son zamanlarda 2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra keskin şəkildə baş qaldırılmışdır. 2010-cu ilin oktyabrından 2015-ci ilin avqustuna qədər 700000-dən çox haitili vəbaya yoluxmuş və 9000-dən çoxu dünyasını dəyişmişdir. Xəstəliyin baş qaldırmasına BMT-nin nepallı əsgərlər yasaşan bazası səbəb olmuşdur. Əsgərlər insan tullantılarını bir çox haitilinin suyundan içmək, yemək bişirmək və çimmək üçün istifadə etdiyi Artibonit çayına atmışdır. Vəba 19-cu əsrde yayılmağa başlayandan bəri 10 milyonlarla insanın həyatına son qoymuşdur. Sadəcə, Rusiyada 1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan dünyasını dəyişmişdir. Xəstəlik 1827-1835-ci illər arasında davam edən ikinci pandemiya dövründə 150000 amerikalının həyatına son qoymuşdur. Hindistanda 1900-1920-ci illər arasında 8 milyondan çox insan vəbadan dünyasını dəyişmişdir. 1854-cü ildə ilk dəfə Con Shou adlı ingilis həkim vəbaya çirkab sularının səbəb olduğunu aşkarlaşmışdır. Müasir dövrde Avropa və Şimalı Amerika ölkələri su təchizatlarını filterdən keçirir və xlor əlavə edirlər. Bu səbəbdən vəba bu ölkələrdə çox nadir hallarda baş verir. Dünyada hələ də çoxlu sayıda insan vəbaya yoluxur. 2010-cu ildən bəri aparılan hesablama göstərir ki, hər 3 milyondan 5 milyona qədər insan vəbaya yoluxur və hər il 58000 və 130000 arası insan bu xəstəlikdən vəfat edir. Müasir dövrə vəba pandemiya adlanır. Lakin o, əsasən, inkişafda olan ölkələrdə, xüsusilə, uşaqlar arasında geniş yayılmışdır.

Maraqlıdır? Tarixdə virus epidemiyalarının tarixi dövlətlərə təsiri necə olub?

Antoninus epidemiyası - Eramızın 165-180-ci ildində rast gəlinib. Roma İmperiyasında yaşayan şərqi ekspedisiyalarından qaydan

əsgərlərin yaratdığı bir epidemiyə xəstəliyi olan Antoninus vəbası gündə 2 min insanın ölümüne səbəb olan ilk məşhur vəba epidemiyasından biridir. Tədqiqatçılar xəstəliyin bir çiçək və ya qızılca olduğundan şübhələnsələr də, əsl səbəbi qeyri-müəyyən olaraq qalır. Bu epidemiyə Roma İmperatorları Lusius Verus və Markus Aurelius Antoninus ölümüne səbəb olmuş, imperiya ümumi əhalisinin 30 faizi itirmişdi.

Yustinian vəbası - İmperator Justinian 541-ci ildə Konstantinopolda taxtda oturarkən, Avropada başlayan bir epidemiyə əvvəlcə Misirə, sonra Fələstine, Suriyaya və



Anadoluya çatdı. Yustinian, Konstantinopola bütün çıxışları bağlaşa da, epidemiyə şəhərə hərbi hissələr tərəfindən gətirilən materiallar arasında olan sıçovullar vasitəsi ilə daxil olmuşdu. Sıçanların tükləri arasında gizlənən bir millimetrdən az "Xenopsylla" adlı bir böcək mədəsində "Pasteurella pestis" adlı ölümcül vəba bakteriyasını daşıyır. Bu böcəklər uçaraq yaxınlıqdakı digər sıçanların tükləri arasında yerləşərək qısa zaman ərzində çoxalmışdı. İnsan bədəninin istenilən nöqtəsinə temas edərək vəba mikrobonu ötüren böcəklərin yoluxdurduğu insanların bir neçə gün ərzində ölməsinə səbəb olmuşdu. Bir həftə ərzində şəhərdə vəba sürətlə yayılıraq və kütlevi ölüme səbəb olmuşdu. Əvvəlcə gündə bir neçə yüz insan ölürdü, sonradan gündə 100 nəfərə yaxın insan həyatını itirir və xəstəlik zaman keçidkə öz-özünə yox oldu, ancaq dövrün ən six yaşadığı şəhərlərdən biri olan Konstantinopol əhalisinin 40 faizini itirdi.

Qara vəba - 1346-ci il ile 1353-cü il arasında yayılan Qara vəba epidemiyasının 7 il yarımla ərzində 200 milyona yaxın insanın ölümüne səbəb olduğu deyilir. Dəqiq sayla-



ri bilmək mümkün olmasa da, bu illerdə xəstəlik üzündə Avropa əhalisinin 30 ilə 60 faiz azaldığı bildirilir.

Amerikalı hindular arasında yayılan suççayı-XV əsrde Amerika qıtəsindəki yerli insanlarla təmasa girən avropalı keşfiyyatçılar burada yaşıyan insanlara özləri ilə birlikdə gətirdikləri virusları yoluxdurdular. "Chickenpox" adlı virus Avropanın üçdə bir hissəsini öldürmüştü. İmmunitetləri avropalılar kimi inkişaf etməmiş və dərmanların çatışmazlığı olan amerikalılar üçün heç bir şans yox idi. Milyonlarla insan, yerli əhalinin 90 faizi o dövrə bu virus nəticəsində ölüb və bu veziyət avropalıların Amerika qıtəsini müstəmləkə etməsini çox asanlaşdırıldı.


Kokolizli epidemiyası - Meksikada formalaşan bu epidemiyə 1520-ci il ile 1576-ci il arasında texminən 15 milyon insanın ölümüne səbəb oldu. Xəstəliyə səbəb olan virusun balıqlarda tapılan "Salmonella" bakteriyasından qaynaqlandığı düşünülür.

Yeddi fərqli vəba epidemiyası - Sivilizasiya tariximizdə yeddi əsas vəba epidemiyası olub, lakin bunlardan ən ölümçülü 1852-ci il ile 1860-ci il arasında olub. Virusun əsas səbəbi içməli suyun çırklənməsi idi, ancaq üçüncü dəfə epidemiyə yayılana qədər səbəb başa düşülməyib. Uzun müddət insan nəcisi və tullantıları içmə və yemək üçün istifadə olunan su mənbələrinə də töküllüb. Bunun böyük bir fəlakətə çevrildiyi yer o dövrə Hindistan iddi. 2011-ci ildən edilən bir araşdırma göra, bu gün de dövriyin çirkli çaylarından biri olan Qanq çayıının suyunun 100 mililitrində 1,1 milyard nəcipli bakteriya var. Bu nisbet, yuyuna biləcəyiniz ən pis sudan 500 min dəfə daha çox çirklidir. Hindilər bu çayda çimməyin müqəddəs olduğuna inanaraq gündəlik işlərində çay suyundan maksimum istifadə edirlər. Bu səbəbdən, vəba epidemiyası bu bölgədə geniş yayılmış bir xəstəlik növüdür.

Üçüncü vəba xəstəliyi - 1855-ci il ile 1859-cu il arasında Çinə başlayan və dünyaya yayılan virus təkçə Çin və Hindistanda 12 milyon insanın ölümüne səbəb olub. Bu epidemiyə Yustinian və Avropanın Qara vəbasından sonra "Üçüncü vəba" adlandırılıb. Təsirləri bir əsr davam edən epidemiyə Amerika qıtəsinə Uzaq Şərqdən sıçanlarla



Vəba xəstəliyi



H5N1
Qus Qripı

ha bir dehşət idi. Avropa və Asiyada bu virus səbəbindən 25 milyon insan xəstələndi və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan öldü. Qərb ölkələri epidemiyanın nədən qaynaqlandığını başa düşdülər və bitlərdən xilas olmaq üçün tədbirlər görüldü. Şərqi ölkələri virusa qarşı da ha gec tədbir gördülər və buna görə dünyənin bu hissəsində dəha çox insan öldü.

Virus epidemiyaları və Azərbaycan - tarixdə və indi

1918-ci il İspan Qripi pandemiyası - Birinci Dünya Müharibəsindən sonrakı illərdə 500 milyon insan tərəfindən yolu xəzər "H1N1" qripi virusu dünyada yüksək temperaturda müşahidə edilməklə 50-100 milyon arasında sağlam insanın ölümüne səbəb olundu. Bu rəqəm birinci və ikinci Dünya Müharibələrində ölenlərin ümumi sayından dəfələrlə çoxdur. Virusu digərlərindən fərqləndirən şey, daxil olduğu bədənin immunitet sistemi nə qədər güclü olsa, atəş daha yüksək olardı. İspan qripi tarixinin en böyük fəlakətlərindən biri olaraq qeyd edilib.




Çində başlayan virusun ördəklərde formalşaraq insana keçən bir xəstəlik olduğunu düşündür. Asiya qripi adlanan xəstəlik təxmini 4 milyon insanın həyatına son qoyub. Elə eyni vaksinlə epidemiyanın qarşısı alınmış. Bir ildə virus səbəbi ilə 40 milyon insan peyvənd edilib. Asiya qripi kütlevi peyvəndin əhəmiyyətini və təsirini göstərən ən vacib nümunələrdən birinə çevrildi.

1957-ci il Asiya qripi pandemiyası - Çində başlayan virusun ördəklərde formalşaraq insana keçən bir xəstəlik olduğunu düşündür. Asiya qripi adlanan xəstəlik təxmini 4 milyon insanın həyatına son qoyub. Elə eyni vaksinlə epidemiyanın qarşısı alınmış. Bir ildə virus səbəbi ilə 40 milyon insan peyvənd edilib. Asiya qripi kütlevi peyvəndin əhəmiyyətini və təsirini göstərən ən vacib nümunələrdən birinə çevrildi.

QIÇS virusu - 20-ci əsrin ortalarında, meymunlardan insanlara keçdiyi ehtimal olunan bu virusa ilk dəfə 1959-cu ildə Konqoda rast gəlinib. Ancaq onun diaqnozu və adı yalnız 1980-ci illərdə elan edildi. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan virusun müalicəsi üçün hələ bir həll yoxdur. Xəstəliyə yolu xəzərdən sonra ehtiyat tədbirləri görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır.

Ebola, donuz qripi, quş qripi

2000-ci ildən bu günə qədər dünyada Ebola, "donuz qripi" kimi də tanınan H1N1 virusu, SARS və MERS olmaqla dörd böyük epidemiyaya yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virusların sə-




Ebola Virus



bəb olduğu xəstəliklərin bir çoxunun özünməxsus müalicəsi və ya peyvəndi olmadığını nəzərə alsaq, ən çox ölüm faktı "donuz qripi" və Ebola virusundan baş verib. Bu günə qədər 28 638 insanda Ebola virusu aşkar edilib ki, onlardan 11 mini ölüb.

H1N1 virusu isə son 50 ilin ən qorxuncu epidemiyası hesab olunur. Meksikada



2009-ci ildin mart ayında kütlevi epidemiyaya çevrilən xəstəlik Amerika qitəsindən sonra bütün dünyaya yayılıb. "Donuz qripi" üçün nəzərdə tutulan peyvənd hazırda ABŞ, İsvəç və Macarıstanda istifadə edilir.

SARS (şiddətli kəskin tənəffüs yolu sindromu) ilk dəfə 2003-ci ildin fevral ayında Avropa, Şimali Amerika və Asiyada müşahidə olunub. Virus qısa müddətdə Honq-Konqdan sonra coğrafi regionlar üzrə 37 ölkədə yayılıb. 2002-2003-cü illər arasında 8 422 nəfərdə bu xəstəliyə rast gəlinib ki, onlardan 916-sı ölüb. Lakin 2004-ci ildən bu yana dünyanın hər hansı bir yerində SARS-CoV infeksiyasına rast gəlinməyib.

Yaxın Şərqi respirator sindromu (MERS) ilk dəfə 2012-ci ildin sentyabr ayında Səudiyyə Ərəbistanda aşkar olunub. Səhiyyə Nazirliyi ölkədə 186 nəfərə MERS diaqnozu qoyulduğunu elan etmişdi. Son üç ildə Səudiyyə Ərəbistanında MERS virusuna yoluxan 950 nəfərdən 412-si ölüb.

Daha bir epidemiyə isə xalq arasında




"quş qripi" kimi tanınan A qrupuna aid virusdur. "Quş qripi"nə yoluxan 245 insan həyatını itirib. Ümumdünya Heyvan Sağlığının Təşkilatının (BEB) məlumatlarına əsasən İtaliya, Koreya Respublikası, Konqo, İraq,

Iran, Ingilterə, Rusiya, Əfqanistan, Çin və digər ölkələrdə quşlar arasında "quş qripi" xəstəliyi qeydə alınıb. ÜST-ün son məlumatına görə, quş qripi yeni qeydə alınan ölkələr Laos, ABŞ, Cənubi Afrika ölkələri və Səudiyyə Ərəbistanıdır. Ən çox quş qripi qeydə alınan ölkələr isə Çin və Vyetnamdır". Azərbaycanda quş qripi ilə bağlı hər hansı narahatlılıq vəziyyət qeydə alınmayıb. Son zamanlar mətbuatda adı daha çox hallanan "Zika" virusuna ilk dəfə 1944-ci ilde meşədə yaşayan meymunlarda rast gəlinib. Ötən il isə "Aedes aegypti" adlı ağaçqanad növlərində rast gəlinib. "Zika" virusunun yayıldığı Braziliyada oktyabr ayından bu yana 3 500-dən artıq körpəyə "mikrosefal" diaqnozu qoyulub. Son olaraq Havay adalarında yeni doğulmuş körpədə "Zika" virusu mənbəli doğuş qüsürü aşkar edilib. Bu virus beyin funksiyalarında pozuntulara səbəb olur. İndiye qədər "Zika" virusuna yoluxan 51 uşaq ölüb.

Koronavirus

Çinin Uhan şəhərində başlayan virusa artıq 90932 nəfər yoluxub (bu hər gün dəyişir). Çində bu günə olan statistikaya görə



2976 nəfər insan həyatını itirib. Dünyanın qalan ölkələrində isə 143 nəfər ölüb (bu hər gün artır). Bu virusdan 48174 nəfər sağalıb, 7098 nəfər isə kritik vəziyyətdədir. Ümumdünya Səhiyyə Təşkilatının 3 marta olan məlumatına əsasən, 76 ölkədə yayıldığı təsdiqlənən koronavirus epidemiyasının martın ilk günlərinə olan ölkələr üzrə statistikası belə başlayır.

Son virusun yayılma coğrafiyası və dünya təbliğat vasitələrindəki təbliğat istiqamətlərinə diqqət edəndə və bu prosesləri izləyərkən hazırlı dünya siyaseti ilə daha çox həməhəng səsləndiyi, yaxud da bir az daha açıq desək hazırlı dünya savaşının bir komponenti olduğu qənaətinə də gəlmək olar. Hazırlı dünya savaşında istifadə olunan texnologiyaların kompleks mühəaribə əsüllərində alovlu mühəaribə effekti yalnız lokal epizodik məkan və periodlarda istifadə olunur. Əsas mühəaribə isə informasiya, informasiya texnologiyaları, iqtisadi sabotaj və iqtisadi diversiyalar, psixoloji və kütü psixologiyasının istifadəsi (rəngli inqilablar seriyası), mənəvi-psixoloji və bioloji planda və müstəvılərde gedir. Lakin coğrafiya və geopolitik prizmadan baxanda təkcə bu koronavirusun meydana gəlməsi deyil, eyni zamanda çox güclü və nizamlı təbliğat işlərinin aparıldığı şahidi olur.

Bugün dünyada koronavirusdan daha tehlükeli və ölüm hallarına səbəb olan çoxlu faktlar var ki, onlarla mübarizə bu qədər qorxuncu təbliğ olunmur.

Dünyada baş verən mənəvi-psixoloji və terror təşkilatlarının idarə olunduğu mühəaribələrin

sayı Oslo Sülh Araşdırma Institutunun (PRIÖ) sonuncu dəfə 2014-cü ildəki hesabatlarında 40 qaynar nöqtənin olduğu qeyd olunurdu və Uppsala Universiteti (İsvəç) ilə birgə araşdırma göre isə II Dünya Müharibəsindən bu güne qədər dövrə təxminən 256-dan çox sayıda silahlı qarşışdırma məntəqələri mövcud olub ki, bu müharibələrde isə ölen mülki əhalinin sayını dəqiq hesablamaq mümkün deyil.

Amerikanın Hərəkətli Sülh Mərkəzi (CSP) 2017-ci il üçün təqdim etdiyi hesabatda 28 ölkənin birbaşa iştirak etdiyi 36 mənəvi-psixoloji bölgəsinin hal-hazırda mövcudluğunu göstərir. Buraya Koreya yarımadası, Hindistan, Pakistan, Əfqanistan, Liviya, Yemən, Nigriya, Fələstin, Suriya və s. daxildir.

Dünya çapında avtomobil qəzalarının statistikası, hətta ayrı-ayrı hadisələrin faciəvi miqyası da heç də virus epidemiyalarından geri qalmır. 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatiresi günüdür. Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bu gün bütün dünyada qeyd edilir. Dünyada avtomobil qəzalarında hər il 1,3 milyonadək insan dünyasını dəyişir. Bu göstəricinin 90 faizi yoxsus ölkələrin payına düşür. 20-50 milyon nəfər müxtəlif xəsarətlər alır, əsil olur. Qəza qurbanlarının sayı hətta müharibə, təbii felaket və digər fəvqələdə vəziyyətlərdə ölen insanların sayından geri qalmır. Dünyada hər 24 saniyədə 1 nəfər avtoqəzadan dünyasını dəyişir. Ölenlərin 4/1-dən çoxu piyadaların və velosipedçilərin payına düşür. Dünyada baş verən avtomobil qəzaları nəticəsində hər il 500 milyard dollaradək iqtisadi ziyan dəyişir. Avropada hər gün 350-yə yaxın adam YNH-lərində helak olur, ilde 2,3 milyon nəfər zədələnir və ya əsil olur.

Statistikaya görə, dünyada qəzaların 1,7%-i nəqliyyat vasitələrinin sərçoş vəziyyətdə idarə olunması səbəbindən baş verir. 2019-cu il üzrə dünyada sərçoş vəziyyətdə törədilən qəzalardan ölenlərin sayı 250 min-dən çoxdur.

Amma heç də bu istiqamətdə insanların mənəvi-psixoloji və dissiplinlərini olmasına yönəlik, sərçoş vəziyyətdə avtomobil idarə edilməsi eleyhine geniş təbliğat işləri qurulmur.

Niyə? Çünkü həm qanlı toqquşmalar, həm avtomobil qəzaları bu gün daha çox insan ölümüne səbəb olsa da, bu daha çox maddi və material hadisədir, bunların mənəvi-psixoloji dəhşətini yalnız daxilində olduğu zaman əsasən insan özü hiss edir. Epidemiya isə gözəl görünməz "şeytancıqların" böyük bir insanı daxildən parçalayıb məhv etdiyi üçün insana psixoloji təsiri daha böyük olur. Panika və psixolügeni vəziyyətdə insanları yönəltmək, kütü psixologiyası nəzəriyyəsindən istifadə etmək daha asandır. Buna görə də bu gün dünya təbliğat mərkəzləri belə təşkilatlanmış şəkildə "qorxuncu virusla mübarizəyə" qalxmaga daha çox həvəslidirlər.

Əlbəttə, istənilən epidemiyadan qorunmaq, müdafiə olunmaq və ona qarşı mübarizə aparmaq üçün cəmiyyət maarifləndirməlidir, önləyici tədbirlər görülməlidir, gigiyena və təmizlik qaydalarına ciddi əməl olunmalıdır. Və hətta zərurət yarandıqda bu tədbirlər məcburi və inzibati qayadada həyata keçirilməlidir. Çünkü qeyd olunduğu kimi epidemiya fərdi deyil, kütüvə problemidir.

Ardı Səh. 10

Virus epidemiyaları və Azərbaycan - tarixdə və indi

Əvvəli Səh. 9

Heç şübhəsiz ki, Azərbaycanda tarixi və müasir epidemiyalar baredə məlumatlar hər bir azərbaycanının ən çox ehtiyac hiss etdiyi məsələdir, xüsusən indiki dövrde. Maraqlıdır ki, Xəzəryani, Azərbaycan və Qafqazın əsas hissəsində tarixen yaşayışın insanlarının adət-ənənesi, yaşam tərzi, inancları və təbii ekoloji mühit baxımından epidemiyalar üçün çox da elverişli olmayıb. Yeni Allah-təalanın bizi bəxş etdiyi gözəl təbiət, rəngarəng iqlim və bu torpaqlarda yetişən nemətlərdən və sudan qidalanan insanların təbii immuniteti, psixoloji, ruhi-mənəvi sağlamlığı dünyani lərzəyə getirən virus, mikrob və digər kütłəvi epidemiyalara qarşı daha dözümlü olmağa əsas verir. Tarixen mərhamət hissi ilə əhatə olunmuş Azərbaycan xalqı epidemiyaya və kütłəvi fəlakətlərə qarşı neinkin birləşərək birgə mübarizə aparmış, hətta humanitar köməyə və yardımına da diqqət ayırmışdır.



Yevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi tarixi yardım iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanда yerli əhalisi arasında kütłəvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstelikdən kutləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisində göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədir bilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdiğindən sonra bu faktı tarix dərsliyinə daxil edirler.

Beləliklə, Pakistan'da 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanır. Ona görə də bu gün də 200 milyonluq Pakistan xal-

qi və dövləti Hacı Zeynalabdin Tağıyevin ruhuna hörmətlə yanaşırlar. Qeyd edək ki, Pakistan indiyə qədər Ermənistəni suveren dövlət kimi tanır və Dağlıq Qarabağ probleminə münasibətdə Azərbaycanı destekləyir. Eyni zamanda indi də Azərbaycan tərəfindən xeyriyyəcilik ənənələri qorunub saxlanılır. Heydər Əliyev Fonduñun xəttılı Pakistanda zəlzelədən zərərçəkmiş məktəblər təmir edilib və bir sıra humanitar aksiya həyata keçirilib. Hazırda da dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.

Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, martın 3-ə olan məlumatda 3 nəfərin koronovirusa yoluxduğu ehtimalı ilə karantinə alındığı göstərilir. Qonşu ölkələrdə və regionda yayılmış epidemiyadan siğortalanmaq çox çətindir.

Deməli, bu epidemiyanın ölkəmizdə de qeydə alınması qəcilməzdir. Amma ister əvvəlki virus epidemiyaları, isterse də hazırlı vəziyyəti təhlil etdikdə bu epidemiyaların mənəvi-psixoloji zərbəsi daha böyük olur neinkin özü.

Yeri gəlmişkən 2012-ci ilin dekabrın 21-i dünyanın sonu olacaq kimi təhlükətlə dünəyada nə qədər insanlarda əsəb, depressiya, psixoloji gərginlik yaratdır. Axi bütün insanların əsəbləri və intellekti heç də yüksək hazırlıqlı vəziyyətdə deyil.

BƏS BUNLARI KİMLƏR EDİR?

Sualın bizim tərəfimizdən ən qısa cavabı: Azərbaycan ələmir, deməkdir. Azərbay-

can Dövlətinin maddi-tekniki imkanı və ölkənin ən qiymətli sərvəti olan vətəndaşının sağlamlığını qorumaq üçün dünya standartını tətbiq etmək əzmi var. Bizim vətəndaşların qorxması üçün əsas yoxdur, amma qorunması üçün ciddi əsaslar var. Sadəcə olaraq biz digər xalqlardan fərqli olaraq yolu xanaxı baci-qardaşımızı güllələyərək xilas olmaq



mənəviyyatında deyilik, biz, yoluksa belə, kimse qayğı ilə xəstənin sağalmasına sonadək çalışan azərbaycanlıyı.

Bir məntiqə də diqqəti çekmək istəyirik. Allah-təala dünyani yaratdıqdan sonra ilk insanlar olaraq Adəm və Həvvəni yaradıb. Deməli, bütün insanlar baci-qardaş, qohum-durlar və şeytan onların düşməni olaraq axıra qədər məhv etməyə çalışır və bugündək milyonlarla insanlar epidemiyalarda, mühabiblərdə, təbii fəlakətlərdə, qəzalarda və sairə kütłəvi şəkildə məhv olublar. Amma dünya əhalisinin sayı 7 milyard yarından keçərək artmışdır ki, azalmamışdır.

Deməli, narahat olmağa dəyməz. Həyatın gözəl və mənəli olduğunu inanıb inamla yaşamaq lazımdır.

Resurs Analitik İformasiya Mərkəzi

“İdlibdə gedən proseslərdən Ermənistən rəhbərliyi narahatlıq keçirir”

Son vaxtlar erməniləri narahat edən bir sira məsələlər var: “Əsas məsələ Türkiye prezidenti İlham Əliyevlə görüşü və Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlar və bundan sonra “Bəhar qalxanı” əməliyyatının başlanması və əsas hədəf kimi Rusyanın və İranın regional müttefiqləri olan Suriyaya qarşı apardığı döyüşlərdir. SİA-nın məlumatına görə bunu açıqlamasında Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev deyib.



Politoloq bildirib ki, Eyni zamanda bu ərəfədə ATƏT-in Minsk Qrupunun həmsədrlerinin Türkiye səfəri və xarici işlər naziri Çavuşoğlu ilə görüşünün mahiyyətinin ermənilər tərəfindən başqa bir rakursdan, yeni Dağlıq Qarabağda əməliyyatların keçirile bilməsi qorxusunu gündəmli dəyişdirib: “Paralel olaraq Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri də bu proseslərə öz təsirini göstərir”.

O, söyləyib ki, təbii ki, Ermənistən hakimiyyəti təşvişdər və buna görə də səfərbərlik elan edib, həm də Rusyanın Suriyada mövqeyini də nəzərə alaraq, necə deyərlər, bir qorxu hissi də keçirir: “Çünki hər hansı bir döyük əməliyyatı başlasa, Rusyanın onlara yardım edəcəyi sual altındadır. Bundan başqa, qondarma qurumun planlaşdırıldığı saxta seçkilərin keçirilməsi də sual altındadır. Qeyd edək ki, KTMT baş katibi öten həftə üç günlük səfərlə Ermənistanda olub. Bu səfər Qazax istiqamətində baş verən gərginliklərdən sonraya təsdiq edib. Bəzi ekspertlər “Rus NATO”-sunun aktivləşməsini təsdiq edir. Hesab olunur ki, Türkiye Suriyada bata bilməyən şimal qonşumuz Cənubi Qafqazda yeganə söz sahibi olduğunu nümayiş etdirmək üçün həmlə edə bilər”.

A. Nağıyev qeyd edib ki, bu ərəfədə Rusyanın, ümumiyyətə, Dağlıq Qarabağda hərbi müdaxilə məsəlesi inandırıcı görünüm, cünti bu artıq bütün dünya tərəfindən hüquq və normaların pozulması demək olar: “Çünki Rusiyani bu gün maraqlandıran əsas meqam İdlib və Suriyada baş verən, Türkiye münasibətlərində olan gərginlikdir. Təbii ki, baş verən proseslər bir daha göstərir ki, Ermənistən tək rəhbərliyi deyil, eyni zamanda mediası da narahatlılıq keçirir. Daha doğrusu rəhbərliyin inhisarında olan media qurumları bu prosesləri müəyyən qədər Türkiye-Rusya münasibətləri, Türkiye-Azərbaycan münasibətləri kontekstində verməyə çalışırlar. Məlumdur ki, bu da alınan təşvişdən qeyd olunan məsələlərlə bağlıdır. Bilirlər ki, hər hansı bir problem baş verse Rusiya onlara kömək etməyəcək. Çünkü Rusiya artıq bu istiqamətdə də ikinci cəbhə açmaq iqtidarındə deyil. Bütün bunları nəzərə alaraq demək olar ki, bu gün keçiriləcək Ərdoğan-Putin görüşündən çox şey asılıdır”.

Tural Gəncəliyev: “Türkiyənin XİN rəhbərinin ATƏT-in Minsk qrupunun həmsədləri ilə görüşündə təəccübü bir şey yoxdur”



Məlum olduğu kimi, bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk qrupunun həmsədləri ilə görüşüb. Görüşdə Türkiye XİN-in rəhbəri Minsk qrupunu Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münəaqişəsinin həlli ilə bağlı daha faal işləməyə çağırıb. Mövlud Çavuşoğlu “bu həll Azərbaycanın ərazi bütövülüyү ərəcivəsində olmalıdır” fikrini bəyan edib. Bu görüşdən sonra Ermənistəninin siyasi dairələri bir sıra anlaşılmaz bəyanatlar səsləndirirək Türkiye XİN rəhbərinin həmsədlərə görüsünə neqativ münasibət sərgiləyiblər. AZƏRTAC xəber verir ki, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev məsələni şərh edərək bildirib. O deyib: “Mən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bəyan edirəm ki, Türkiye ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və həmsədlərə bu ölkənin Xarici İşlər nazirinin görüş keçirməsində təəccübü bir şey yoxdur. Diger tərəfdən, Türkiye istər beynəlxalq səviyyədə, isterse regionumuzda təhlükəsizliyə və tərəqqiyə töhfə verən bir ölkə kimi mövcud olan münəaqişələrin həllində maraqlıdır.

Ermənistən siyasi dairələrində sözügedən görüşdən sonra yaranmış təşviş əslində onların Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münəaqişəsinin həllində maraqlı olmadığını və işgalçi siyasetinin davam etdirilməsinə çalışmalara göstərir. Təcavüzkar Ermənistən siyasi dairələrinin qeyri-konstruktiv mövqeyi münəaqişənin tənzimlənməsi, Ermənistən işğalına son qoyulması və regionda sülh nail olunmasına qarşı yönəlib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bir daha bəyan edirəm ki, iki icmanın sülh şəraitində birgə yaşayışına yeganə maneə Ermənistən qoşunlarının bizim ərazilərimizdə mövcudluğudur. İşgalçi qoşunlar oradan çıxarıldıqdan və azərbaycanlı əhalisi öz torpaqlarına qayıtdıqdan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri ərəcivəsində birgə mövcudluğumuz üçün heç bir problem qalmayacaq.

20 Yanvar faciəsinin təhrifi xalqlar arasında düşməncilik və nifrəti yaymaq cəhdidir



Artıq 1990-ci ilin 20 Yanvar hadisələrin-dən 30 il keçir. Keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi tacavüz insanlığa qarşı töredilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə yer aldı. 20 Yanvar faciəsi uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqların azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şəhərli tarixdir.

İmparitanın Bakıda 20 Yanvar faciəsini töötəmekle, ittifaqa təzvə olan digər respublikalara gözdağı vermek planı və imperianı zor gücünə mühfizə etmək təşəbbüsü də boşça çıxmış oldu. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində günsüz insanların qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərefəsində onun cinayətkar mahiyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-ci il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə de, xalqımızın qəhrəmanlıq ənənələrinə sadıqlığını, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir dəha sübut etdi.

Təssüflər olsun ki, bu gün öz məqsədləri üçün 20 Yanvar faciəsindən istifadə etmək niyyətində olan insanlara da təsadüf edirik. Azərbaycan və Rusiya xalqları arasında düşməncilik və nifrət hissəleri yaymaq məqsədi daşıyan məqalələr heç bir əsası olmadan, sadəcə olaraq, şəxsi mənafə baxımından yazıılır. Bu yaxınlarda Rusyanın "Tsarqrad TV" informasiya-analitik televizyonunun saytında Vladimir Xomyakovun "Ruslar, getmeyin, bize kölələr və fahışələr lazımdır" sərlövhəli məqaləsi öz məqsədləri üçün istifadə etmək niyyətində olan insanların mərkəli niyyətini eks etdirir. Azərbaycanın Rusiyadakı səfirliyinin metbuat xidmətinin məlumatına görə, 1990-ci il 20 Yanvar hadisələrini açıq şəkildə təhrif edən bu qərəzlə məqələ ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru İgor Krasnova və Rabitə, informasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Federatıv Xidmətinin rəhbəri Aleksandr Jarova səfir Polad Bülbüləoğlu tərəfindən məktublar ünvanlanıb. Məktublarda Azərbaycan tərəfinin qəti etirazı ifadə olunur və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi bildirilir. Qeyd olunur ki, Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqı üçün çox həssas məsələdir və Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 mart tarixli Qərarı ilə bu faciəli hadisələrə siyasi-hüquqi qiymət verilib və 20 Yanvar isə Ümumxalq Hüzn Günü elan edilib.

Yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqlar, o cümlədən Rusiya Federasiyasının Prezidenti, xarici işlər naziri, həmçinin Rusyanın digər rəsmi şəxsləri Şəhidlər Xiyabani Memorial Komple-

sini ziyaret edir, bu abidə öünüə əklil qoyaraq, şəhidlərin xatirəsini anırlar. "Tsarqrad TV" və ona bənzər KİV-lər Azərbaycan və rus xalqları arasında düşməncilik və nifrət hissəli yaymaq məqsədi daşıyr.

Bütün bunları nəzərə alaraq, səfir Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 2006-ci il 27 iyul tarixli "Informasiya, informasiya texnologiyaları və informasiyanın qorunması barədə" Federal Qanunun 10.6-ci maddəsinin tələblərinin pozulması ilə bağlı müvafiq yoxlamanın keçirilməsini xahiş edib.

20 Yanvar faciəsi xalqımıza qarşı olan cinayətdir. 1948-ci ilin Ümumdünya İnsan Hüquqları Beyannamesi, 1966-ci ilin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı, 1966-ci ilin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Paktı və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyanə görüşünün son qərarı, hərbi əməliyyatların aparılması tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də, döyüş zamanı yüksək fırlanın ve yayılan güllələrin istifadə edilməməsi Beyannamesi də buraya daxil olmaqla, qüvvədə olan bütün insan hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.

Yanvarın 20-də artıq bütün dünyada Bakıda töredilmiş dəhşətli qırğından xəber tutdu. Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dönyanın bir sıra ölkələrində etirazla qarşılınmışdır. M.Qorbaçovun atıldığı bu addımı kəskin təqnid etmişlər.

Faciənin səhəri günü Ümummilli Liderimiz Heydər Əliyev təhlükə və təqiblərə baxmayaq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazını bildirmək, ekstremal durumda ani olaraq düzgün qərar qəbul etmək bacarığını nümayiş etdirdi. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqisiyasi qiymət də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. 20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya və dönüş nöqtəsi idi. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür və kiminse 20 Yanvar hadisələrini açıq şəkildə təhrif edərək, qərəzlə fikirlərini ictmayıyyətə təqdim etməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur.

Nəzakət ƏLƏDDİNQIZI

"Azərbaycanda koronavirusla əlaqədar 500 nəfər karantində saxlanılır"

Azərbaycanda 500-ə yaxın şəxs koronavirusla bağlı karantində saxlanılır. AZƏRTAC xəbər verir ki, bu sözü Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vəsif Əliyev Nazirlər Kabinetin yanında operativ qərargahın koronavirusla əlaqədar keçirdiyi brifinqdə deyib. "Karantində olan şəxslərdən yaxmalar götürülüb və analiz edilib. Analizlərin nəticəsində onlarda koronavirus infeksiyası aşkarlanmayıb. Sadəcə olaraq xəstəliyin inkubasiya dövrü ilə əlaqədar onlar 14 gün karantində saxlanılırlar", - deyə V.Əliyev qeyd edib.



"Koronavirus - COVID-19 yeni bir virusdur. Onun diaqnostik testləri de yenidir. Azərbaycanda koronavirusun diaqnostikası Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən təsdiq olunmuş testlər vasitəsilə aparılır." Bu barədə Nazirlər Kabinetin yanında operativ qərargahın üzvü Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) şöbə müdürü Yaqut Qarayeva məlumat verib.

Ölkəyə testlərin növbəti partiyasının gətiriləcəyini söyləyen Y.Qarayeva deyib: "Alınacaq testlər mütləq bütün keyfiyyətlər və standartlar üzrə Dünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olmalıdır. Virusun diaqnostikası yalnız Nazirlər Kabinetin yanında operativ qərargah və Səhiyyə Nazirləyi tərəfindən təyin olunmuş laboratoriyyada aparıla bilər. Çünkü orada personal tərəfindən biotəhlükəsizlik qaydalarına mütləq olaraq riayət olunmalıdır".

Spirit və maskaların satışına nəzarət gücləndirilib

Azərbaycanda tibbi spirit və maskaların satışına nəzarət gücləndirilib. İqtisadiyyat Nazirləyindən Trend-e verilən məlumatla göre, koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada olduğu kimi, Azərbaycanda da bəzi dərman vasitələri, tibbi



spirit və maskalara tələbat artıb:

"Müşahidələr göstərir ki, ar-tıq bir sıra ölkələrdə tibbi maskaların qitligi yaşanır. İqtisadiyyat Nazirləyində yaradılmış İşçi Qrup və Nazirlərin aidiyyəti qurumları müvafiq monitoring və təhlili aparıblar. Araşdırılmalar göstərir ki, 95%-li tibbi spirte tələbatı yerli istehsal tam təmin etmək imkanına malikdir".

Nazirləkdən bildirilib ki, sahibkarlıq subyektləri ilə tibbi spirit istehsalı və qablaşdırılması məsələləri müzakirə olunub, qablaşdırma ilə bağlı qaldırılan bütün məsələlərin həlli istiqamətində müvafiq tövsiyələr verilib. Müzakirələrdə qeyd edilib ki, hazırda tibbi maskalar xarici ölkələrdən idxlə olunur və idxlən artırılması nəzərdə tutulur.

Bununla yanaşı, tibbi maskaların yerli istehsalının təşkili məqsədilə dövlət dəstəyi mexanizmlərindən istifadə üçün bütün imkanların yaradılacağı diqqətə çatdırılıb:

"Qeyd edək ki, dərman vasitələrinin, habelə tibbi spirit və maskaların qiymətində baş verə bileyə sünə artımın və əsas-sız olaraq dövriyyədən çıxarılmıqla mal qitligi yara-dılmışının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirləyi yanında Antiinhisar Siyaseti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət daha da gücləndirilib, hazırda intensiv monitoring və ciddi yoxlamalar aparılır. İqtisadiyyat Nazirləyi bir daha xəberdarlıq edir ki, sünə qitlig və əsassız qiymət artımı halları aşkar olunan sahibkarlıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görülecek".



w w w . s e s q a z e t i . a z

Ermənistan referendumuna deyil, diktatorluğun leqallaşmasına doğru gedir

Nikol Paşinyanın xarici siyasi arenalarda uğradığı diplomatik məğlubiyyətləri və ölkədaxili nüfuzunun sürətlə aşağı düşməsi faktı nəticədə xalqın iradəsi əleyhinə referendumun keçirilməsi qərarı ilə başa çatdır. Məhz bu vasitə ilə hakimiyətinin ömrünü uzatmağa cəhd edən baş nazır qarşılaşdığu məglubiyyətlərini örtbasdır etməye çalışır.




Əbəs deyil ki, melum Münhen məglubiyyətinin ardınca Ermənistən bir sira ictimai-siyasi xadimləri, politoloqları, hətta sade vətəndaşları tərəfindən məsxərəyə qoyulan erməni baş nazır xilas yolunu məhz aprelin 5-də keçirilecek referendumda axtarır. Ancaq o xilas ola biləcəkmi? Yaxud, Paşinyan referendum vasitəsi ilə neyə, kimlərə və ya hansı "strategiyasına" ümid edir?

Əslində, erməni baş nazirin çıxış yolu ümumiyyətlə qalmayıb. Çünkü onun referendum keçirmək haqqında parlamentdə qəbul etdiirdiyi (!) qərar xalq tərəfindən, habelə aktiv fəaliyyət göstərən çoxsaylı siyasi-ictimai təşkilatlar tərəfindən qəbul olunmur, rədd edilir. Məsələn, Ermənistən tanınmış ictimai-siyasi klubu hesab edilən "Vernantun" bu günlərdə bəyanat yayaraq ölkə konstitusiyasında ediləcək dəyişikliklərlə bağlı keçirilməsi nəzərdə tutulan referendumu qarşı çıxış edib. Kifayət qədər sərt və kəskin ifadələrlə müşayiət olunan bəyanatda bildirilir ki, aprelin 5-də keçirilecek referendum antikonstitusional, qanunsuz və xalq əleyhinədir. SİTAT: "Referendum konstitusiyanın artıq qüvvəsinə itmiş 213-cü maddəsində dəyişiklik məsələsi qaldırılıb. Bu hüquqi mənada nonsensdir. Referendumun keçirilməsi qərarı həm tərkibinə görə, həm də formasına görə həssasdır. Hakimiyət parlament çoxluğunu bu kimi antikonstitusional prosesə cəlb edib və indi də Ermənistən vətəndaşlarını həmin prosesə cəlb etməyə məcbur edir".

Klub, president Armen Sarkisyanı baş nazır Nikol Paşinyanın avantüraçılıq oyununa dəstək göstərdiyini də sübuta yetirib

İlk baxışdan da göründüyü kimi, əslinde sadə vətəndaşlar referendumda iştirak etmək marağında deyillər, çünkü Paşinyan

"Verantun" ictimai-siyasi klubu: "Hakimiyət Ermənistən vətəndaşlarını da həmin prosesə cəlb etməyə məcbur edir"



rejiminin ömrünün uzanmasında da məraqları yoxdur. Daha doğrusu, bu hakimiyət "məxməri inqilab" zamanı verdiyi vələrinin heç birini həyata keçirmeyib, eksiñə, ölkəni daha ağır siyasi, iqtisadi və s. sahələrdəki tənəzzülünü süretləndirib. Bu baxımdan, adıçəkilən ictimai-siyasi klub həmin bəyanatında digər bir neçə faktorlara toxunub. O cümlədən, bəyanatda əsas suçlanan tərəflərənə biri də, kölgədə qalan, yalnız baş nazır Nikol Paşinyanın tapşırıqlarını icra edən prezident Armen Sarkisyanı.

"Vurğulamaq lazımdır ki, Ermənistən prezidenti öz selahiyətləri çərçivəsində bu kimi siyasi avantüraçılığın qarşısını ala bilərdi, lakin o, gələcək məsuliyyəti nəzəre almayıraq, başqa variantı seçdi", deyə ictimailəşdirilən bəyanatda o da bildirilib ki, həmin referendum baş tutarsa erməni xalqını daha hansı bələlər gözlöyir:

-Referendum vasitəsi ilə hakimiyətin balanslaşdırma və selahiyətlərin bölünmesi prinsipini mehv etmək cəhdə dayanır;

- Konstitusiya məhkəməsini hakimiyətin icat sturturlarına təbe etmək;
- Birbaşa demokratiya ideyalarından sui-istifadə etməklə, onu dəyərsizləşdirmekle bir şəxsin üzərində hakimiyət qurmaq.

Əllə idarə ediləcək konstitusiya məhkəməsi

Bələliklə, "Vernantun" ictimai-siyasi klubunun bəyanatı bir sira məqamları üzə çıxarmaqla yanaşı, daha bir neçə amillərə toxunub. Məsələn, bildirilir ki, sözdə konstitusiya islahatları sadəcə yalan maşınıdır

və sırvı vətəndaşa heç nə vəd etmir: "Bu referendumla "Artsax" (dirnaqlar bizimdir-R.N.) ətrafında baş verənləri ictimaiyyətin nəzərindən yaxındırmağa çalışırlar, bundan əlavə, əllə idarə ediləcək konstitusiya məhkəməsinin formallaşması problemləri siyasi və iqtisadi məsələlərdə istifadə ediləcək..."

Bütün bunlar həm də bele deməyə zəmin yaradır ki, Ermənistən vətəndaşlarını referendumda getməməyə, müqəddəratlarını daha ağır veziyətə sürükleməməyə çağırın erməni ictimai-siyasi klubu sözügedən bəyanatında onu da qeyd edib ki, eger hər hansı şəxs referendumda iştirak edərsə, demək antikonstitusional tədbirin üzvünə çevriləcək.

Erməni xalqı diktator adlandırılın Paşinyanın hakimiyətinin uzadılmasına "hə" deməyəcək

"İlk növbədə, qeyri-legitim referendumu redd etmək lazımdır ki, diktator rejiminin teyin olunması prosesi baş tutmasın", deyə həmin bəyanatda Ermənistən vətəndaşlarına çağırış olunub.

Xatırladaq ki, referendumda təklif olunur ki, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və daha altı hakim vəzifələrindən əzaqlaşdırılsın. Maraqlıdır ki, layihə Konstitusiya Məhkəməsinin da-ha iki hakimi - Arman Dilanyanla Vago Qriqoryan aid deyil. Belə ki, onlar Ermənistən mövcud konstitusiyasının qüvvəyə minməsindən sonra bu quruma hakim seçiliblər. Onların hakimlik təkliflərini isə Paşinyan irəli sürüb. Məhz bu hal da kifayət qədər qənaətə gəlməyə zəmin yaradır ki, referendum oyunu erməni baş nazirin növbəti siyasi firildəğidir və xalqın həmin referendumda gedəcəyi, artıq diktator adlandırılmağa başlanılan Paşinyanın hakimiyətinin uzadılmasına "hə" deyəcəyi inandırıcı görünmür.

Rövşən NURƏDDİN OĞLU

"Hraparak": "İnsanları yeməyə başlayacağıq"

Hakimiyət dairələrinde müzakirə aparılıb ki, Konstitusiya referendumunda uğursuzluq olarsa, bu, siyasi komanda üçün heç də yaxşı neticələnməyəcək - hökumətin tərkibinin dəyişilməsindən başlayaraq, deputat mandatlarının təhvilinə qədər hər şey verə bilər". SIA xəbər verir ki, bu barədə Ermənistən "Hraparak" neşrinə hakimiyətə yaxın olan mənbə danışır. Onun sözlərinə görə, artıq ölçü müyyənləşdirilib. Belə ki, eger hakimiyət 500 min səs toplamağı bacarmayaqsa, bu zaman ağır neticələri öz dərilərində hiss edəcəklər. "Əger 650 min və artıq səs toplasalar neca olacaq?" sualına isə hakimiyətə yaxın mənbə ironik cavab verib ki, "insanları yeməyə başlayacağıq". Lakin sonradan bildirib ki, hakimiyətə müxaliflik edən, hökuməti təqrid atəşinə tutan siyasi xadimlərə və digər şəxslərə qarşı amansız fəaliyyətə başlanılaq, xüsusilə radikal ölçülər görülləcək.



"Hraparak"ın növbəti - "Axı referendumun iflasa uğramaması üçün feal təbliğat da görünmür?" sualını cavablandırıb hakimiyətönlü mənbə cavab verib: "Bir-iki gün görüşlər keçirib deyəcəyik ki, eger "Hə" blokunun qazanmasını istəmirsəsə, bu zaman əvvəlki hakimiyətin geri qayıtmasına hazır olub, onda insanlar qorxularından dəhşətə gələrək, "Hə" blokuna səs verməyə qəçəcələr".

Rövşən

"Referenduma yox" banerləri İrəvanın küçələrində

Bu gün İrəvanın bir sıra yollarında bəzim tərəfimizdən hazırlanmış təbliğat bannerləri yerləşdirilib". SIA xəber verir ki, news.am saytı Ermənistən "Milli gündəm" partiyasının şura üzvü, politoloq Averik Çalabanyan "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, onlar xalqı bu vasitə ilə hakimiyət tərəfindən Konstitusiyanın pozulmasına yönəlmış və ictimaiyyəti aldatmağı hesablanmış referendum addımını rədd etməyə çağırırlar.



"Dünya Bankı koronavirusla mübarizəyə 12 milyard dollar ayıracaq"

Dünya Bankı koronavirusla mübarizəyə yardım məqsədilə inkişaf etməkdə olan ölkələrə 12 milyard dollar ayıracaktır. Bank rəhbərliyi bu yardımın bütün dünyada virusun yayılma sürtəni azaldacağına ümidi edir.



AZƏRTAC xəber verir ki, bankın planına kreditlərin, qrantların ayrılmazı, həmçinin iqtisadi siyaset üzrə məsləhətləşmələrin keçirilməsi və koronavirusla mübarizədə texniki yardımın göstərilməsi daxildir. "Biz COVID-19 virusunun yayılmasına qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına əsaslanan sürətli və əcik reaksiyani təmin etmək üzərində çalışırıq", - deyə Dünya Bankının prezidenti Devid Malpass bəyan edib. Xarici ölkələrin inkişafı İnstitutunun məruzəsində deyilir ki, virusun yayılması nəticəsində daha çox Sri-Lanka, Yetnam və Filippin iqtisadi risk qarşısındadır. Məruzədə daha sonra bildirilir ki, Böyük Şəhər ölkələri koronavirusun yayılması nəticəsində 4 milyard dollaradək ziyanə düşə bilər.

Humanitar hüquq və cinayət hüququ

Beynəlxalq cinayət hüququna maraq həmisi mövcud olmuşdur. Dövlətlərarası əlaqələrin genişlənməsi, eyni zamanda, cinayət-hüquqi problemlərin də dövlətlərarası münasibətlər müstəvisinə çıxacağından xəbər verirdi. Demək olar ki, həm dövlət orqanları, həm də fiziki şəxslərin hərəkətlərinin cinayət xarakteri məsələsi, hər şeydən əvvəl, dövlətlərə və Dünya Birliyinə bərpa edilməsi mümkün olmayan, ziyan vuran müharibələrlə əlaqədar varanmışdır.

Müharibənin cinayət xarakteri, silahlı münaqişələrin aparılmasının qeyri-hüquqi metodları fiziki şəxslərin cinayət məsuliyyəti üçün beynəlxalq normaların ve dövlətlərin məşgülüyyətinin beynəlxalq normalarının yaranması üçün baza rolunu oynamışdır. İ.İ.Karpets göstərir ki, beynəlxalq cinayət anlayışı "xalqların maddi mədəniyyətinin dağılımları, mülki əhalinin təhqir edilməsi, onlara əzab verilməsi ve fiziki məhv edilməsi ilə müşayiət olunan təcavüzkar və qəsbkar müharibələrlə əlaqədar meydana çıxan əməllərə cavab reaksiyası" kimi yaranmışdır. Beynəlxalq əlaqələrin inkişafı, cinayətkarlıqla beynəlxalq mübarizə təcrübəsi getdikcə Beynəlxalq Birlik tərəfindən cinayət kimi tanınan əməllerin artmasına səbəb oldu. Bu proses, başlıca olaraq, gerçekliyin obyektiv amillərinin təzahürü idi. Beynəlxalq cinayət hüququ beynəlxalq hüququn yeni yaranmış bir sahəsi olduğuna görə, hətta onun anlayışı ilə belə elmi doktrinada bir sıra mübahisələr mövcuddur. Məsələn, İ.İ.Lukaşuk və A.V.Naumov cinayət hüququna prinsip və normalarının cinayətkarlığı qarşı mübarizədə dövlətlər və beynəlxalq təşkilatların amakdaslı-

yət hüququnun qarşılıqlı əlaqəsi, həmçinin, bu hüquq sahələrinin bir çox mənbələrinin eyniliyində də özünü göstərir. "Təəccüblü deyildir ki, eyni beynəlxalq müqavilələr hər iki sahənin mənbəyini təşkil edir". Beynəlxalq humanitar hüquqa dair müqavilələrdə, III və V Cenevrə Konvensiyalarında işğal edilmiş ərazilədə olan mülki şəxslərin və hərbi əsirlərin töredikləri cinayət əməl-lərinə görə mühakimə edilməsi zamanı minimum təminatlar da öz ek-sini tapmışdır. Bir çox cinayətlərin konkret tərkibləri Cenevrə Konven-siyaları və onlara Əlavə Protokollar-da nəzərdə tutulmuşdur. Fikrimiz-cə, beynəlxalq cinayət hüququ ilə beynəlxalq humanitar hüququn qar-şılıqlı əlaqəsi beynəlxalq cinayət hüququnun beynəlxalq humanitar hüququn həyata keçirilməsi üçün real təminat rolunu oynamasında-dır. "Cinayətkarlığa qarşı mübarize-nin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndi-rilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin Fermanında deyilir: "Son vaxtlar dövlətin iqtisadi- siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhine yönəldilən və əsasən, mü-teşəkkil cinayətkar dəstələr, qanun-suz silahlı birləşmələr və digər ci-nayətkar ünsürler tərəfindən törədi-lən cinayətlərin, o cümlədən, terror aktları, təxribat, qəsdən adam ölü-dürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması və digər yollarla ələ keçi-rilməsi kimi, narkotik maddələrlə bağlı cinayətlərin, maliyyə-kredit fi-rıldaqlarının və iqtisadi xarakterli sair cinayətlərin çoxalması müşahidə olunur. Cəmiyyətdə rüşvətxorluq və korrupsiya kimi cinayətlərin ge-niş yayılması xüsusi narahatlıq do-ğurur və bir sıra vətəndaşlar, o cümlədən, vəzifəli şəxslər bu faktla-ri adı bir hal hesab edirlər.

Bir çox hallarda cinayetlərin üstünün açılması üçün zəruri hərəkətləri hüquq-mühafizə orqanlarının lazımi əvvəlliklə, qanunla müəyyən edilmiş formalarda və vaxtında yeri-nə yetirməməsi, qanunun nəzərdə tutduğu məcburiyyət tədbirlərinin tətbiqində səhv'lərə yol vermesi, öz-səlahiyyətlərindən təsirli sui-istifadə etməməsi əhalinin haqlı narazi-liğina və cəmiyyətdə gərginliyin artmasına səbəb olmuşdur.

Respublikada cinayətkarlıq
qarşı mübarizəni gücləndirməyin,
qanunçuluğu və hüquq qaydasını
möhökəmləndirməyin zərurılılığını nə-
zəra alaraq qərar alıram:

1. Ədliyyə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinə, Respublikanın Prokurorluğununa təpsirilsin və Azərbaycan Respublikasının Ali Məhkəməsinə təklif edilsin ki, bir ay ərzində respublikada cinayətkarlıqla qarşı mübarizə üzrə Dövlət Programının layihəsini işləyib-hazırlasınlar və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

2. Hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırılsın ki, idarə, təşkilat və müəssisələrdə rüşvət-xorluq faktlarının aşkar edilimi, bele hallara yol vermiş vəzifəli şəxslərin qanuna müvafiq surətdə cəzalandırılması, rüşvətxorluq faktlarının qarşısının alınması üçün təsdiqi tedbirler görüslən.

Azərbaycan Respublikasının
mehkəmələrinə təkliq edilsin ki, rüş-
vətxorluq faktları ilə bağlı açıq və
səyyar məhkəmə prosesləri təşkil
etsinlər.

3. Prokurorluq, istintaq və təhqiqat orqanlarına tapşırılsın və məhkəmə orqanlarına təklif edilsin ki, cinayət işləri üzrə ağır cinayətlər töredən və mütəşəkkil cinayətkar dəstələrin üzvü olan və ya onların töretdiyi cinayətlərdə fəal iştirak edən müttehimlər barəsində ən ciddi qəti imkan tədbiri tətbiq etsinlər.

4. Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanlarına tapşırılsın və məhkəmə orqanlarına təklif edilsin ki, ağır cinayətlərin töredilməsində, habelə, mütəşəkkil cinayətkar dəstələr tərəfindən töredilmiş cinayətlərlə əlaqəsi olan hüquqi və fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, onların banklardakı əmanətləri və hesabları üzrə əməliyyatlar haqqında müvafiq orqanların vəzifeli şəxslərindən zəruri həllarda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sənədləri və məlumatları tələb edib ümumi qaydada alınsınlar; belə tələblərin yekinləşdirilməsinə mane olan və yaxından yayılan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.

5. Azərbaycan Respublikasının Prokurorluğu, müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri silah və herbi sursat saxlayan bütün teşkilatlarda onların inventarlaşdırılması aparsınlar və nəticələrindən asılı olaraq, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməkə iki ay müddətində görülmüş iş üzrə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

6. Daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmet sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etsinlər və iki ay müddətində görülmüş tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

7. Daxili İşler Nazirliyinin tərkibində mütəşəkkil cinayetkarlığa, terrorizmə və banditizmə qarşı mübarizə idarəsi yaradılsın; daxili işlər naziri həmin idarənin təşkili və normal fəaliyyəti üçün zəruri tədbirləri daxili ehtiyatlar hesabına həyata keçirməklə on gün müddətində həmin idarənin fəaliyyətə başlamasını təmin etsin

8. ÖdülİYE Nazırılıyinə tapşırılsın ki, korrupsiyaya, yalançı sahibkarlığı, qəsdən iflasa, qanunsuz kredit verməya, kreditlərdən təyinatı üzrə istifadə etməməyə, valyuta vəsaitlərini xaricdən vaxtında ve tam gətirməməyə, mühasibat uçotu qaydalarını qəsdən pozmağa, əmlakı zorakılıqla almağa (reketə) və başqa ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyətinin müəyyən

cinayət məsuliyyətinin müdafiəsi olunması; vergi ödənilməsindən boyun qaçırmaga ve ya yayınmağa, oğurluğa, avtonəqliyyat vasitelerini qaçırmaga, qanunsuz odlu silah saxlamağa, gəzdirməyə və s. görə cinayət məsuliyyətinin gücləndirilməsi, cinayət və cinayet-prosessual qanunvericiliyinin təkmilləşdirilməsi barədə bir ay müddətində qanunvericilik teklifləri hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

9. Respublikanın Prokurorluğu-
na ve Daxili İşlər Nazirliyinə tapşırılsın ki, hazırlanan cinayət haqqında ciddi dəliller olduqda təhqiqat orqanlarının əməkdaşlarına mülkiyyət formasından ve tabeliyindən asılı olmayaraq idarə, müəssisə və təs-



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti cərcivəsində hazırlanıb

kılatlara məxsus bina və tikintiləri müayinə etmək hüquqları verilməsi üçün qanunvericilik aktlarında zərurət vəsaitlər cəmləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi fondu yaradılsın.”

Bu gün Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlıqla qarşı mübarizə və əmin-amanlığın qorun-

10. Azərbaycan Respublikasının Prokurorluğununa, daxili işlər və

milli Prokurorluğun, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, banditizmin və müteşəkkil cinayətkarlığın geniş yayıldığı şəhər və rayonların siyahısını müəyyən etsinlər; onların ərazisində fəaliyyət göstərən daxili işlər və milli təhlükəsizlik orqanlarının cinayətkarlığa garsı mübarizədə xüsusi

Küçük kişi mülakatlarında yaşadıkları tədbirlər həyata keçirilməsi ilə bağlı olmamış iş xidməti fəaliyyətinin gücləndirilmiş iş rejimində keçirilməsini təmin etsinlər.

11. Nazirlər Kabinetinə təpsiril-sin ki, cinayətkarlıq qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının vacib ehtiyaclarını nəzərə almaqla onların maddi-texniki bazarının möhkəmləndirilməsi, müasir kriminalistika texnikası vasitələri ilə təchiz edilməsi haqqında təkliflərini şəxsiyyət əleyhinə olanlar 48,3 faiz, soyğunçuluqlar 24,8 faiz, habelə, mütəşəkkil dəstələr tərəfindən töredilən cinayətlər 2,9 dəfə, əvvəller cinayət törləri 16,7 faiz, qrup halında cinayətlər 13,5 faiz, odlu silahın tətbiqi töredilənlər 5,4 faiz, məisət zə-

bir ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

12. Azərbaycan Respublikasının Prokurorluğununa, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, cinayət işlərinin çevik və keyfiyyətli istintaqını təmin etmək məqsədi ilə həmin orqanların işçilərini, iş göstəricilərindən asılı olaraq, mənəvi və maddi cəhətdən həvəsləndirmek üçün lazımı tədbirlər gör-sünərlər.

minində baş vermiş cinayətlər 2,1 dəfə azalmışdır. Bütövlükdə, respublikanın 22 şəhər və rayonunda ağır və xüsusilə, ağır cinayətlərin sayında nəzərəçarpan azalma qeydə alınmışdır. Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və cinayət-prosessual fəaliyyətlə 1136-sı ağır və xüsusilə, ağır olmaqla 10.955, o cümlədən, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 157, əməliyyat

Cinayətkarlığa qarşı mübarizə işində fərqlənən vətəndaşların, daxili işlər, milli təhlükəsizlik, polis və prokurorluq orqanları əməkdaşlarının həyəcandırılmışlığı üçün elçə planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” 432.

*VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru*

Ənənəvi müxalifət nə meydanda, nə də virtual aləmdə...

Dağıdıcı müxalifətin siyasi ambisiyalarını meydandardan sosial şəbəkələrə daşımاسının arxasında dayanan əsas reallıqlardan biri də düşərgə "liderləri"nin və get-gedə ardıcıl sürətdə itirdikləri elektoratının öz gücsüzlüklerini etiraf etmələridir. Daha dəqiq desək, son vaxtlar cəmiyyət tərəfindən icazəli, yaxud icazəsiz aksiyalara dəstək görəməyən, xalq tərəfindən qəbul olunmayan, radikalizm və qaraguruhçuluq kimi ugursuz cəhdləri rədd edilən "liderlərin" son bir neçə ilde "güclərini" sosial şəbəkələrə transfer etmələri də həmin xüsusiyyədir.

Məhz trol və muzdalu müxalifətçilik anlanımları da bütün bunlardan sonra yaranmağa başlandı və demek olar ki, "liderləri" də daxil olmaqla, bütün müxalifət klaviatura arxasına keçdi. Lakin həmin məsələ də onların xeyirlərinə olmadı. Çünkü siyasi düşərgədə bir-birlərini, sözün əsl mənasında, qırıb-çatan "liderlər" iqtidara qarşı çıxışlarından daha çox özləri arasında amansız söz savaşlarına və təhqiqlərə yol açılar. Ümumiyyətlə, bu gün qaraguruhçuluq prinsipi üzərində fealiyyət göstərən "liderlərin" heç biri bir-birlərini həzm etmirlər. Eləcə də daha əvvəller meydanlarda, küçələrdə və çayxanalarda olduğu kimi...

Qulamhüseyin Əlibəyli:
"Bu gün "facebook"da böyük ordu kimi güclü görünən müxalifətçilik e vaxtsa real işə gələndə, həmin qüvvə olmayıcaq"

Yeri gəlmışken, bir vaxtlar AXC çətiri altında fealiyyət göstərmiş, sonradan isə qarışdurmalar və ziddiyetlər fonunda ayrı-ayrı partiyalar yaradıb,

Azərbaycan rəhbərliyi və şəxşən Prezident dünya ölkələrinin bir çoxları üçün nümunə ola biləcək təcrübə nümayiş etdirdi. Əlbəttə, belə ağır günlərdə dövlətin tam gücü ilə təhlükəli virusa qarşı, onun yayılması ehtimalına qarşı mübarizə aparıldığı bir dövrdə Azərbaycanın hər bögəsində istənilən an virusun peydə ola bilmək ehtimalı real olduğunu bir vaxtda ölkə Prezidentinin bölgələrə səfərə çıxmazı, insanlarla ənsiyyət-də olması çox təqdirdəlayiq bir davranışdır".

Bu sözleri SIA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydin Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin hazırlığı virus təhlükəsinə baxmayaraq bölgələrə səfərini şərh edərkən deyib.

"Azərbaycan və onun rəhbəri fəvqələde hallar və təbii fəlakətlər zamanı dünya ölkələrində fərqli mübarizə və davranış nümunələri ortaya qoyub. Necə ki, rayonlarda təbii daşqınlar və zəlzələlər olanda Azərbaycanın dövlət elitəsi, başda Prezident il-

Zəifliyin və uğursuzluğun arxasında hansı amillər dayanır?



orada temsil edilen bəzi siyasi şəxslərin də baxışları kifayət qədər dəyişilib. Belə ki, onlar sosial şəbəkə üzərindən siyaset yürütməyin effektsiz olduğunu qənaətində olmaları ilə yanaşı, hazırkı müxalifətin, ümumiyyətlə, zəif və dəstəksiz olduğunu etiraf edirlər.

Misal üçün, bir zamanlar AXC, sonradan isə AXCP-de funksionerlik etmiş, hazırda "Aydınlar" partiyasına sədrlik edən Qulamhüseyin Əlibəyli mətbuata açıqlamasında gerçəkçilik prizması yanaşmasına münasibətə bildirib ki, bu gün "Facebook"da özünü "güclü" göstərən müxalifət, əslində, zəifdir. Yəni vitrual siyasetdən realliga gələndə, hər kəs yenidən öz güşəsinə çəkilib, proseslərə qatılmaqdan imtina edəcək. "Mənə elə gelir ki, bu gün "facebook"da böyük ordu kimi güclü görünən müxalifətçilik nə vaxtsa real işə gələndə, həmin qüvvə olmayıcaq" deyən müxalifətçi partiya sədri düşündür ki, onların arasında yənə virtualdan realliga gəlmək istəməyənlər olacaq". O da, əbəs deyil ki, Q. Əlibəyli ölkə-

də gedən islahatlar fonunda müxalifətin də buna ehtiyacının olduğunu qeyd edib və müxalifətən siyasi teşkilatların öz fealiyyət imkanlarını bir dəha nəzərdən keçirməli, zəiflik və uğursuzluq kimi hallarını araşdırmalı olduqlarını bildirib: "Meydan hərəkatından çıxanlar öz yerlərini tutublar. Amma fealiyyət səfəraları eyni deyil. Mənə, ölkədəki islahatlar fonunda siyasi partiyaların fealiyyət imkanlarına da baxılmalıdır".

Həsrət Rüstəmov:
"Virtual müxalifətçilik bir çox hallarda tam məsuliyyətsizlik ovqatı ilə aparılır"

Daha bir müxalifətçi funksioner - Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov da sözügedən məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında maraqdoğurucu münasibət sərgiləyib. "Bu, təqribən, ki-nodaki qəhrəman rolunu ifadə edən aktyorun həyatdakı davranışının müqayisəsinə bənzəyir" deyən ADP rəsmisi virtual müxalifətçiliyin neticə etibarı ilə heç bir uğur qazanmayacağı fikrindədir. "Virtual müxalifətçilik bir çox hallarda tam məsuliyyətsizlik ovqatı ilə aparılır" deyə qeyd edən H.Rüstəmov bildirib ki, insanlar yalnız kompüter və ya smart telefonla üzbezə qalanda özlərini meydandakı kimi aparırlar. "Aydındır ki, bu psixoloji amillə əlaqədardır..."

Beləliklə, bu etiraflar fonunda ortaya çıxan daha bir nəticə budur ki, bu gün istər küçələrdə, istərsə də vitrual aləmdə müxalifətçilik etməklə, ölkənin ictimai-siyasi gündəməne təsir göstərməyə çalışan bir sıra enənəvi müxalifət partiyalarının "liderləri", əslində, özləri-özlərini aldاتmaqla məşguldurlar. Onlar görülərlər ki, nə bu, nə də digər fealiyyət səfəralarının heç bir təsir imkanları yoxdur. Bu isə, bütövlükdə, düşərgə amilinin nə qədər dar bir dalana dirənməsinin bariz göstəricisidir.

Rövşən NURƏDDİNOĞLU

"Virusa qarşı mübarizədə dövlət və cəmiyyət imkanlarını birləşdirib"

ham Əliyev olmaq şərti ilə həmin hadisə yerlərində insanlarla birbaşa temaslarda olmayı vəziyyətdən ən real çıxış yollarından biri hesab edərək bu istiqamətdə addımlar atdır. Eləcə da qorxulu virusla mübarizə dövründə də Azərbaycan rəhbərliyi və şəxşən Prezident dünya ölkələrinin bir çoxları üçün nümunə ola biləcək təcrübə nümayiş etdirdi. Bunun bir-neçə nöqtəyinənəzərdə böyük əhəmiyyəti var. Birinci növbədə dövlət başçısı ən ağır dəqiqələrdə belə insanlarla, region camaatı ilə zəhmətkeşlərlə bir sıradə, bir arada olmağa üstünlük verdiyini nümayiş etdirdi. Dünya ictimaiyyəti bir daha gördü ki, Azərbaycan dövləti öz vətəndaşlarını bütün anlarda, çətin və xoş günlərdə tek buraxmır və xüsusi de ağır günlərdə öz vətəndaşlarının yanında olmağa üstünlük verir. Digər tərəfdən Azərbaycan cəmiyyəti məhz bu anlarda



yalnız və yalnız ölkə Prezidentindən eşitmək istədiklərini birbaşa onun özündən, yaxın məsaflədən eşitmək imkanı əldə edir".

Aydın Quliyev vurğulayıb ki, cəmiyyətimiz üçün bəzi informasiyaları Prezidentin dilindən eşitmək xüsusiətə ehemmiyyətlidir: "Hazırda, insanlar Prezidentin dilindən koronavirus təhlükəsinin tamamilə dövlətin nəzarəti altında olduğunu, koronavirusa qarşı mübarizədə Azərbaycan dövlətinin bütün potensialını səfərber etdiyini və da-

"Düşmən qüvvələrin bir araya gəlməsi mümkün deyil"

Siyasi partiya yetkililəri bu fikirdədirler

Son vaxtlar cəbhəçilər, xüsusilə də, Əli Kərimli sosial şəbəkələrdən tribuna kim istifadə edərək, Müsavat və "REAL" rəhbərliyi ilə bir araya gələrək, parlament seçkilərindən sonrakı dövrdə müxalifət düşərgəsindəki mövcud vəziyyəti müzakirə etmək çağırışı ilə çıxış edib. Söhbət etdiyimiz müsahiblərimiz bir-birini qəbul etməyən və seçkiyə qatıldılqlarına görə, Müsavatı və "REAL"-i təhqir edən AXCP-nin bu çağırışına Arif Hacılı və ya İlqar Məmmədov hər hansı bir formada müsbət yanaşacaqlarının inandırıcı olmadığını bildirdilər.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev: "Müxalif ünsürlər heç zaman bir araya gələ bilməzlər"



- Düzdür, adları çəkilən qüvvələrin gözü biri-birini görmür. Bu baxımdan müxalif ünsürlər heç zaman bir araya gələ bilməzlər. Baxmayaraq ki, düşmən olsalar bele bunlar

bu seçkilərdə bəzi dairelərdə qanun pozuntusuna yol verdiyini behənə edərək barışmaq və mitinqlər keçirmək isteyirlər. Bir sözə, adları çəkilən qüvvələr bu vəziyyətdə istifadə edərək, narazı şəxsləri ətraflarına toplamaq isteyirlər. Ancaq düşünmürəm ki, sözügedən qüvvələr bir araya gələ bilsinlər. Hər halda, imkan verməyək ki, Azərbaycan dövlətçiliyinə kimlər tərefindəndə zərər dəyəsin. Çünkü inkişaf etmiş Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanlıq hissi ilə yanaşan qüvvələr var.

Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimli: "Müxaliflər arasında ciddi fikir ayrılıqları var"



- Azerbaycanda parlament seçkiləri sona çatıb. Artıq nəticələr bəlliidir və Konstitusiya Məhkəməsi bu nəticələri təsdiq edib. Bununla bağlı müxalifət düşərgəsində ortaqlıq yoxdur. Müxaliflər arasında seçkilərdə iştirakla bağlı da fərli fikirlərin şahidi olduq və ona görə də, onların arasında qarışdurmalar baş verdi. Seçkilərin nəticələri ilə bağlı da fikirlərin uzlaşdırılması gedir, bu cür müzakirələr aparılır, seçkilərdə iştirak etməyən partiyalarla seçkilərə qoşulanların nəticələrlə bağlı ortaqlıq mövqə göstərməsi bir qədər çətin ola bilər. Bu, artıq seçkilərə münasibətən qaynaqlanır. Amma adları çəkilən qüvvələrin bir ayara gəlməsi inandırıcı görünür. Çünkü bunların əvvəlcəden münasibətərəfli olub və nəticələri bölməşməli o qədər də uyğun gəlmir. Həm də seçkilərdən bunların hər birinin qazandıqları pay və əldə etdiyikləri nəticələri fərqlidir. Ona görə də, onların müəyyən bir mövqeyə gəlmələri mümkünəsdür.

GÜLYANƏ

ha qorxulu xəstəliklərin karşısının alınmasında Azərbaycan dövləti karşısındada vəzifələri tam şəkildə yerine yetirə bilən kimi, bu dəfə də bu təhlükənin karşısını almaq üçün bütün imkanlara malik olduğunu eйтməye maraqlıdır. Necə ki, cəmiyyət bunu Prezidentin dilindən eйтdi. Cəmiyyətin sabahə ümidi Prezidentdən aldığı informasiyalar əsasında daha da artır. Həzirki şəraitdə Azərbaycan Prezidentinin bölgələrə səfəri, insanları birbaşa təməsda olmasına, qorxulu virusa qarşı mübarizədə dövlətin və cəmiyyətin imkanlarının, potensialının, iradesinin yüksək səviyyədə, işgüzar müstəvidə birləşdirilməsinin bariz nümunəsidir. Hansı ki, bütün ölkələri çalışır ki, koronavirusa qarşı mübarizədə dövlətin və cəmiyyətin imkanlarını birləşdirsinlər. Bunun ən real formada birləşdirilməsi əsaslıdır. Məhz Azərbaycan nail ola bilib. Bu gün qətiyyətə dekər ki, virus təhlükəsilə mübarizədə Azərbaycan dövləti ilə cəmiyyətimizin imkanları və potensialları tam şəkildə birləşdirilib".

Nigar Məmmədova

Humanitar hüquq və Azərbaycanın ekologiya hüququ

Təbiət və onun obyektləri (hava, dəniz meşə, heyvanlar, kosmos və s.) bəşəriyyətin sərvətləridir. Onlardan səmərəli istifadə olunması və mühafizəsində bütün Beynəlxalq Birlik maraqlıdır. Ətraf mühitin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə müasir dövrün global problemidir. Bu problemin həllinin əsas şərtləri bütün dünyada sülhün qorunması, tərksilah, dövlətlər arasında etimad və qarşılıqlı anlaşma, bütün dövlətlərin təbiəti münasibətdə vahid siyasəti həyata keçirməsi və öz ərazisində ətraf mühiti mühafizə üzrə bütün tədbirləri görməsi, hər şeydən əvvəl işə, təbiəti mühafizə qanunvericiliyinin inkişaf etdirməsi, təbiəti mühafizə sahəsində beynəlxalq müqavilələr üzrə götürdükləri öhdəliklərin vicdanla yerinə yetirilməsindən ibarətdir.

Yer kürəsi əhalisinin sürətli artımı, elmi-texniki tərəqqi, kimya, biologiya sahəsində dərin biliklər, müasir supersilahlar bəşəriyyətə təkcə xeyir gətirməmişdir. Bunların nəticəsidir ki, insanla təbiət arasında əlaqə daha da kövrləşmiş, lokal ekoloji bələlər qlobal xarakter almışdır. İndi aydınlaşdır ki, bir çox problemləri təklikdə həll etmək mümkün deyildir. İnsanla təbiət arasında qarşılıqlı münasibətlərin keyfiyyətli dəyişikliklərinə nail olmaq üçün birgə fəaliyyət, irimiyyətli programların hazırlanması, maliyyə vəsaitlərinin birləşdirilməsi, təbii mühitlə bağlı kəskin qanunların qəbul edilməsi ve onların pozulmasına görə məsuliyyətin reallaşdırılması və nəhayət, elan edilmiş müddəələrin gerçəklidə həyata keçirilməsinin təmin edilməsi zəruridir. Ətraf mühitin mühafizəsi sahəsində dövlətlərin əməkdaşlığının mühüm əsasını ətraf mühitin beynəlxalq hüquqi tənzimlənməsi teşkil edir. Hazırda bu sahədə mövcud normalar ətraf mühitin mühafizəsi hüququ və ya ekologiya hüququ kimi formallaşır. Beynəlxalq ekologiya hüququ-dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında təbii obyektlərdən səmərəli istifadə və onların mühafizəsi ilə əlaqədar yaranmış beynəlxalq ekoloji münasibətləri tənzimləyən ümumtanınmış principlər və normaların məcmusudur.

K.A.Bekyavəz ətraf mühitə mənfi təsir edən amilləri üç qrupa böylər: a) ayrı-ayrı təbii komponentlərin qeyri-səmərəli, bəzən vəhşicəsinə istifadəsi, bəzən isə, hətta məhv edilməsi; b) ətraf mühitin çirkənləndirilməsi; v) süretlə silahlanma, silahlı münasibətlər və lokal mühərbiyələr. Lakin o, bu amillər arasında nüvə silahının, ətraf mühitin radioaktiv zəhərlənməsini bəşəriyyət və biosfera üçün daha təhlükeli hesab edir. Yerüstü nüvə partlayışı geosfer, biosfer və atmosferin mühüm pozulmasına səbəb olur. Alımların hesablamalarına görə 1 mqt gürcündə nüvə partlayışı 30 min hektar ərazidə bütün onurğalı heyvanları məhv edir. 1 klt gücündə neytron bombasının partlayışı 270 hektar sahədə insanlar, 490 hektar sahədə məməli lər və quşlar, 390 hektar sahədə suda-quruda yaşayanları və sürünenləri, 100 hektar sahədə həşəratları, 40 hektar sahədə mikroorganizmlər və bakteriyaları öldürür və 310 hektar sahədə iynəyarpaqlı meşələri məhv edir və s." Nüvə, radioloji və neytron silahının tam və qlobal sürətde qadağan edilməsi bütün bəşəriyyət üçün təhlükeli olan radioaktiv zəhərlənmədən ətraf mühitin mühafizəsi problemini həll edilməsinə

kömək olardı. Bu istiqamətdə müəyyən işlər görülmüşdür. Belə ki, üç mühitdə nüvə silahının sınağı (1963), onun yayılması (1968), dəniz və okeanların dibində (1971), Antarktidada (1959) və kosmosda (1967) nüvə silahının yerləşdirilməsi qadağan edilmiş. Afrikada, Antarktidada, Latin Amerikasında, Sakit okeanın cənub hissəsində və digər regionlarda nüvəsiz zonalar yaradılmışdır. Beynəlxalq humanitar hüquqla beynəlxalq ekologiya hüququnun qarşılıqlı əlaqəsi ətraf mühitin silahlı münasibətlər zamanı mühafizəsi ilə bağlıdır. Silahlı münasibətlər zamanı ətraf mühitin mühafizəsi ilə əlaqədar müqavilələrin bağlanması bir tərəfdən beynəlxalq humanitar hüququn, digər tərəfdən isə, beynəlxalq ekologiya hüququnun mütərəqqi inkişafına kömək edir. 18 may 1977-ci il tarixli "Ətraf mühiti dəyişikliyə uğradan vəsaitlərdən hərbi və ya düşmən məqsədlərə istifadə olunmasına qadağan edilməsi haqqında"

zində saxlayır. 1993-cü ildən başlayaraq, ölkə rəhbərliyi və parlament tərəfindən, digər sahələrdə olduğu kimi, ətraf mühit və təbiətdən istifadə ilə bağlı milli qanunvericiliyin yaradılması işinə xüsusi diqqət yetirildi. Ümummülli Lider Heydər Əliyev ətraf mühitin mühafizəsi, təbiətin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində hüquq bazanın, ilk növbədə, müasir tələblərə - Avropa standartlarına cavab verən normativ - hüquqi aktların tez bir zamanda yaradılmasına önem verirdi. Məhz bunun nəticəsi idi ki, Onun Sədrliyi ilə Yeni Konstitusiya layihəsinə hazırlayan komissiya tərəfindən işlənmiş və 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında sözügedən hüquq sahəsi bir neçə maddə və müddəələrlə öz əksini tapmışdır. Həmin konstitusiyanın 11-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının daxili suları Xəzər dənizinin (gölünən) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərində hava məkanı Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsidir. 14-cü maddə ilə isə müəyyən edilir ki, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. 39-cu maddə hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu tənzimləyir. I. Hər kəsin sağlam ətraf

Yer kürəsi əhalisinin sürətli artımı, elmi-texniki tərəqqi, kimya, biologiya sahəsində dərin biliklər, müasir supersilahlar bəşəriyyətə təkcə xeyir gətirməmişdir. Bunların nəticəsidir ki, insanla təbiət arasında əlaqə daha da kövrləşmiş, lokal ekoloji bələlər qlobal xarakter almışdır. İndi aydınlaşdır ki, bir çox problemləri təklikdə həll etmək mümkün deyildir. İnsanla təbiət arasında qarşılıqlı münasibətlərin keyfiyyətli dəyişikliklərinə nail olmaq üçün birgə fəaliyyət, irimiyyətli programların hazırlanması, maliyyə vəsaitlərinin birləşdirilməsi, təbii mühitlə bağlı kəskin qanunların qəbul edilməsi və onların pozulmasına görə məsuliyyətin reallaşdırılması və nəhayət, elan edilmiş müddəələrin gerçəklilikdə həyata keçirilməsinin təmin edilməsi zəruridir.

İnsanla təbiət arasında qarşılıqlı münasibətlərin keyfiyyətli

dəyişikliklərinə nail olmaq üçün birgə fəaliyyət, irimiyyətli programların hazırlanması, maliyyə vəsaitlərinin birləşdirilməsi, təbii mühitlə bağlı kəskin qanunların qəbul edilməsi və onların pozulmasına görə məsuliyyətin reallaşdırılması və nəhayət, elan edilmiş müddəələrin gerçəklilikdə həyata keçirilməsinin təmin edilməsi zəruridir.

Konvensiya bu iki hüquq sahəsinin qarşılıqlı əlaqəsini özündə dəha aydın əks etdirir. Bu cəhətdən 1949-cu il Cenevre Konvensiyalarına I Əlavə Protokolda əksini tapmış müddəələr da xüsusi əhəmiyyət kəsb edir. Silahlı münasibətlər zamanı ətraf mühitin mühafizəsini tənzimləyən müddəələr digər beynəlxalq sənədlərde də təsbit olunmuşdur. Hazırda bu məsələ aktual problem kimi diqqət mərkəzindədir.

Müasir dünyada ətraf mühit məsələləri, o cümlədən, iqlim dəyişməsi problemləri dünya birliliyinin, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Son zamanlar bu məsələlər dəha də aktuallaşdır. Zəngin təbiətə malik Azərbaycan dövləti də ekoloji problemlərin, xüsusilə sahə ilə bağlı hüquqi bazanın yaradılmasını və onun daim təkmilləşdirilməsini diqqət mərkəzində saxlayır. 1993-cü ildən başlayaraq, ölkə rəhbərliyi və parlament tərəfindən, digər sahələrdə olduğu kimi, ətraf mühit və təbiətdən istifadə ilə bağlı milli qanunvericiliyin yaradılması işinə xüsusi diqqət yetirildi. Ümummülli Lider Heydər Əliyev ətraf mühitin mühafizəsi, təbiətin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində hüquq bazanın, ilk növbədə, müasir tələblərə - Avropa standartlarına cavab verən normativ - hüquqi aktların tez bir zamanda yaradılmasına önem verirdi. Məhz bunun nəticəsi idi ki, Onun Sədrliyi ilə Yeni Konstitusiya layihəsinə hazırlayan komissiya tərəfindən işlənmiş və 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında sözügedən hüquq sahəsi bir neçə maddə və müddəələrlə öz əksini tapmışdır. Həmin konstitusiyanın 11-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının daxili suları Xəzər dənizinin (gölünən) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərində hava məkanı Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsidir. 14-cü maddə ilə isə müəyyən edilir ki, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. 39-cu maddə hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu tənzimləyir. I. Hər kəsin sağlam ətraf

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vəsítələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vəsítələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

əsas qanunları və qanunaltı normativ hüquqi aktları qəbul edildi. Sahənin əsas (ana) qanunu "Ətraf mühitin mühafizəsi haqqında" qanundur (1999). Həmin sənəd ətraf mühitin, təbiət və onun əsas komponentlərini, təbii ehtiyatlardan istifadəni əhatə edən çərçivə principləri və hüquqi münasibətlərin tənzimlənməsini müəyyənəşdirir. Kompleks halda bu qanunu "Ekoloji təhlükəsizlik haqqında" (1999) və "Hidrometeorologiya haqqında" (1998) qanunlar tamamlayır. Ətraf mühitin spesifik sahələrinin - ekosistemləri və biomüxtəlifliyi kompleks şəkildə "Meşə Məcəlləsi" (1997), "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanun (2000) tənzimləyir. Nəzərə alaraq ki, ölkəmiz su ehtiyatları az olan regiondur, bu baxımdan dövlətimiz su sektoruna və bu təbii sərvətin qanunvericilik baxasına xüsusi önem verir. Bu sahə üzrə hüquqi münasibətləri "Su Məcəlləsi" (1997), "Su təchizatı və tullantı suları haqqında" (1999) "Məliorasiya və irrigasiya" haqqında (1996), "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanunlar tənzimləyir. Ölkənin təbii atmosfer məkanı və onun mühafizəsi sahəsində əsas qanunvericilik aktı "Atmosfer havasının mühafizəsi haqqında qanundur". Həmin qanun 2001-ci ildə qəbul edilib. İkinci halda, bu hüquq ekoloji hüquqpozma baş vərən şəraitdə təzahür edir. Maddənin ikinci hissəsindəki "her kəs" ifadəsi bütün fiziki və hüquqi şəxsləri nəzərdə tutur.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

6 mart

2020-ci il futbol üzrə Avropa çempionatı və baş qaldıran koronavirusun bu turnirin keçirilməsinə yaratdığı təhlükə Avropa Futbol Federasiyaları Assosiasiyanının (UEFA) Niderlandın paytaxtında keçirilən konqresinin əsas mövzusu olub. AZƏRTAC xəbər verir ki, təşkilatın prezidenti Aleksander Çeferin xəstəliyin Avro-2020-nin keçirilməsinə heç bir maneə töretməyəcək" cəyinə əminliyini ifadə edib.

Avropa çempionatının qitənin 12 şəhərində keçirilməsi planlaşdırılır. Turnirin oyunlarına Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam ev sahibliyi edəcək.

Yer kürəsi 3 milyard il əvvəl “su planeti” idi?

Elm adamları Yerin 3 milyard il əvvəl tamamilə okeanla örtülü bir “su planeti” ola biləcəyinə dair sübutlar tapıblar. SIA-nın məlumatına görə, ABŞ-in Kolorado Universitetinin tədqiqatçıları Avstraliyanın şimal-qərbində yerləşən Panorama bölgəsində araşdırmalar aparıblar. 3,24 milyard il əvvəl okean altındaki bu bölge, tədqiqatçılara bu dövrün Dünyası haqqında məlumatlar verib. Neticələrini “Nature Geoscience” jurnalında dərc edən komanda bölgədən 100-dən çox nümunədə fərqli oksigen izotoplarının nisbetini araşdırıb. Tədqiqatçılar, 3 milyard milyard il əvvəl okeanların daha çox Oksigen-18 izotopunun olduğunu öyrəniblər və bunun iki səbəbinin mümkün olduğunu kün olduğunu irəli sürüb.

Matçlar 12 iyun-12 iyul tarixlərində keçiriləcək. “Biz Avropa çempionatını 12 ölkədə təşkil edirik, müxtəlif məsələlərin, o cümlədən bu virusun da öhdəsindən

geləcəyik. Biz turnirin baş tutacağınə eminik, nikbin əhval-ruhiyyədəyik. Kədərli ssenarilər barədə düşünmək istemirik”, - deyə Çeferin qeyd edib.

ELAN

“BTB Kapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənənar Ümumi Yığıncağı 06.04.2020-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov-27 ünvanında yerləşən şirkətin ofisində keçiriləcəkdir. Səhmdarlar yığıncağın gündəliyi ilə şirkətin ofisində tanış ola bilərlər.

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.
Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılır, sahifələrin “Azərbaycan” nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Koronavirusa yoluxan yunanların sayı 10-a çatdı



Yunanıstanda koronavirusa yoluxanların sayı 10-a çatıb. Onlardan biri İsrail, digeri isə Misirdən turistik səfərdən qayıdlılar. Xəstələr karantinə yerləşdirilirlər. Qeyd edək ki, Yunanistan hökuməti Axaya və İliya prefekturalarında məktəbləri, idman komplekslərini, muzeyləri, kinoteatrları, teatrları, arxeoloji abidələri və insanların çox toplaşlığı digər yerləri müvəqqəti bağlamaq barədə qərar qəbul edib. Bu bölgələrdə koronavirusdan yoluxmaların sayı artır. Xəstəlikdən şübhəli olan şəxslərin hamısı karantinə yerləşdirilib.

Avstraliyada göydən balıq yağdı..

Avstraliyanın Yova şəhərinin sakinləri leyhan yağışdan sonra əmələ gəlməçələrdə balıqların üzdüyüünü aşkar ediblər. Yerli KIV-lərin məlumatında deyilir ki, sakinlərin bildirdiyinə görə, həmin balıqların uzunuğu 7 santimetrə çatır. Bu balıqlardan çoxunun sağlığı da bildirilir.

Qeyri-adı yağışın “Ester” tropik siklonu ilə əlaqədar olduğu qeyd edilir. Həmin siklonun fevralın sonlarında Sakit okeanın cənubunda əmələ gəldiyi və Avstraliyanın şimal hissəsindən keçərək onun qərbinə çatdığı bildirilir. Hazırda geri qaydan siklon bəzi yerlərdə daşqınları da sebəb olub. Mütəxəssislərin bildirdiyinə görə, balıq yağışı Avstraliya üçün heç də qeyri-adı hal deyil. Belə yağışlar azı ilə bir dəfə güclü qasırğa zamanı müşahidə edilir.



Binəqədiddə quyudan bir kiloqramdan çox heroin tapıldı

Baş Narkotiklərə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməlyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində yerləşən körpüdəki quyudan 1 kiloqramdan çox heroin aşkar edilərək götürüllər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, davam etdirilən tədbirlərə narkotik vasitəni oradan götürməyə gəlmış Bakı şəhər sakini, əvvəller məhkum olmuş A.Veliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8800 ABŞ dolları götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.



Qəzet bazar və bazar ertəsində başqa hər gün nəşr olunur
Tiraj: 4600